

QARABAĞ
AZƏRBAYCANDIR



**"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir**

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 042 (6242) 5 mart 2021-ci il. Qiyməti 40 qəpik

“Əlincə” Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı!

*Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq
Təşkilatının XIV onlayn Zirvə toplantısında videoformatda çıxış edib*



Bax 2

Ərdoğan: “Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik” *Bax 4*

Bax 4

Azərbaycan Qarabağ torpaqlarını işğaldan azad etməklə bölgədə yeni qapılar açdı. SİA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatı liderlərinin 14-cü



Yevgeni Mixaylov: “Qarabağda gördüklərim erməni mifini darmadağın etdi”



Rus politoloq Qarabağın azad edilmiş torpaqlarına baş çəkdi: İşğalçılar burada xalqın tarixini "öldürməyə" çalışıblar, heç vaxt, heç yerdə belə bir şey görməmişəm ...

Bax 15)

SOROS FONDU: Azərbaycana "QAYIDIŞ" planının gizlinləri



Bu yazının əvvəlində bir dəfə diqqətinizi bir fakta cəlb etmək istərdik. Belə ki, Corc Sorosla əlaqəli "Şərq-Qərb idarəetmə İnstitutu" (ŞQİİ) və CNFA təşkilatları iri layihələr qazandıran "Amerika Birləşmiş ...



Bax 7

**Vazgen
Manukyana
cinayət işi açılıb**

İlfiət
Vazgen Manukyan
ona qarşı açılan cı-
mayət işinin siyasi
motivli olduğunu bil-
dirib. Qeyd edib ki,
iddia "hakimiyyəti ələ
keçirmək çağırışları"
ilə başlandı. SİA RİA
Novostiye istinadən
xəbər verir ki, o, eyni
zamanda

Azərbaycanla Ermənistan arasında sərhəd-keçid məntəqələri yaradılacaq

Mərkəzi Kü-
asında



Ağbulaq Xizək Mərkəzi Kü- veyt mediasında

Naxçıvan Muxtar Respublikasının səfəli güşələrindən olan Şahbuz rayonunun ərazisində yerləşən Ağbulaq Xizək Merkəzindən AZƏRTAC-ın Naxçıvan bürosunun hazırladığı...

Bay 7

***Minalı əraziyə
gətmək ya
ölümdür, ya da
ömürlük şikəst
olmaq***



Bax 11

Kreml forpostunu itirmək istəmir



Box 13

Tomas Tuhel "Çelsi"nin əsl hədəfini açıqladı




Box 16

Rusiyanın elmi jurnalında “Tərxizi kontekstdə siyasi liderin imici. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nümunəsində” sərlövhəli məqalə dərc edilib

Rusiyanın "Voprosi politologii" elmi jurnalının fevral nömrəsində tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi Ülker Mehdiyevanın... *Bax 4*

Box 4

**10 Azərbaycan və
Türkiyə arasında
növbəti hərbi
təlimlər baş tutacaq**



İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı!

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında videoformatda çıxış edib

Martin 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda videoformatda çıxış edib. Zirvə toplantısına sədrlik edən Pakistanın Baş naziri İmran Xan əvvəlcə sammit iştirakçılarını salamladı və Azərbaycanın Qələbəsi münasibətilə təbriklərini çatdıraraq dedi:



İlham Əliyev: “Türkiyə bizim qardaşımızdır. Türkiyə bizim böyük müttəfiqimizdir. Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur”

-Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm.

Pakistanın Baş naziri belə çətin bir zamanda Zirvə toplantısının təşkilinin birgə səylər sayəsində mümkün olduğunu qeyd etdi. Təşkilata sədrliyin Türkiyəyə keçdiyini deyən Pakistan hökumətinin başçısı çıxışında təşkilata üzv ölkələr arasında ticarət əlaqələrinin inkişafının vacibliyini vurğuladı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrliyin Türkiyəyə keçməsindən məmnun olduğunu dedi. O, bir çox sahələrdə tənəzzülə səbəb olan pandemiya yalnız həmrəylik, regional əməkdaşlıq sayəsində qalib gəlməyin mümkün olduğunu qeyd etdi. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın işğal altında qalan torpaqlarını uğurla azad etdiyini bildirərək dedi:

-Qardaşımız Azərbaycan erməni işğalı altındakı torpaqlarını şanlı bir Zəfərlə azad etmiş, bölgədə yeni bir dövrün qapılarını açmışdır. Bundan sonra hədəfimiz Qarabağda təhlükəsizlik və sabitliyin formalaşmasına yardım etmək, 30 illik işğalın fəsadlarını birlikdə aradan qaldırmaqdır. Bu prosesdə də təşkilat olaraq Azərbaycan ilə tam həmrəylik içində olacağımıza inanırıq. Ermənistanın da atacağı sülhsevər addımlarla regional sabitliyin bir hissəsi olacağına ümid edirik. Xalqın iradəsini heç sayan antidemokratik müdaxilələri əsla qəbul etmədiyimizi və etməyəcəyimizi burada təkrarlamaq istəyirəm.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Suleymanpur qarşıda duran vəzifələrdən danışaraq təşkilat çərçivəsində iqtisadi-ticarət əlaqələrinin inkişafının prioritet olduğunu vurğuladı. Baş katib investisiyaların stimullaşdırılması zərurətindən danışdı, pandemiya ilə mübarizədə kollektiv səylərin əhəmiyyətini vurğuladı. Hadi Suleymanpur Azərbaycanı parlaq Qələbəsi münasibətilə təbrik edərək dedi:

-Mən mərhum Prezident, zati-aliyyəti Heydər Əliyevin təşəbbüsü olan Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin yaradılmasına görə Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyevi təbrik edirəm. Bu, təşkilatı çoxşaxəli etmək məqsədilə İƏT ailəsi üçün böyük bir nailiyyətdir. Gəlin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda həyatlarını qurban vermiş azərbaycanlı şəhidlərin xatirəsini də yad edək.

Sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani çıxış edərək dedi: -Mən tarixi nailiyyət münasibətilə qardaşım Prezident Əliyevi təbrik etməkdən məmnunluq hissi duyuram. Azərbaycan xalqı kimi atanız da Sizinlə fəxr edərdi.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrin baxışlarının həyata keçirilməsi üçün mühüm platforma olduğunu deyən Məhəmməd Əşrəf Qani pandemiyanın mənfi təzahürlərinin minimuma endirilməsi üçün regional əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini dedi.

Prezident Rəcəb Tayyib Ərdoğan: Əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti, mənim qardaşım İlham Əliyevə söz vermədən öncə deyim ki, həqiqətən də 30 illik işğal baş vermişdir və orada olan milyonlarla azərbaycanlı qardaşımız, bildiyiniz kimi, öz torpaqlarından qovulmuşdur. Onlar təxminən 30 il idi ki, öz doğma torpaqlarından uzaqda yaşayırdılar. Əfsuslar olsun ki, Minsk qrupu heç bir nəticə əldə edə bilməmişdir və buna görə İlham Əliyevin rəhbərliyi ilə bizim azərbaycanlı qardaşlarımız bu torpaqları işğaldan azad etmişdir. İndi infrastruktur üzrə hazırlıq işləri davam edir və tezliklə bu torpaqların həqiqi sahibləri öz ərazilərində ya-

şayacaqlar. İndi isə sözü, mənim əziz qardaşım, Azərbaycan Prezidenti hörmətli İlham Əliyevə verirəm. Söz sizindir.

Prezident İlham Əliyevin çıxışı

-Əziz qardaşım, əziz Prezident cənab Ərdoğan.

Mənə söz verdiyiniz zaman səsləndirdiyiniz fikirlərə görə Sizə təşəkkür edirəm.

Bütün həmkarlarımızın diqqətinə çatdırmaq istədim ki, Prezident Ərdoğanın yalnız müharibə vaxtı deyil, ümumiyyətlə, Türkiyənin Prezidenti və lideri olduğu müddətdə Azərbaycana davamlı dəstəyi Azərbaycan torpaqlarının işğaldan azad edilməsində mühüm rol oynamışdır.

Türkiyə bizim qardaşımızdır. Türkiyə bizim böyük müttəfiqimizdir. Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur. Azərbaycan və Türkiyə xalqları və əminəm ki, dünyada bir çoxları Prezident Ərdoğanın Türkiyənin yalnız dünyada ən önəmli güc mərkəzlərindən birinə çevrilməsində deyil, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindəki tarixi rolundan açıq şəkildə xəbərdardırlar. Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında çox önəmli rol oynayır. Əvvəllər də çox demişəm, indi də bir daha bildirmək istədim ki, Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir.

Hörmətli cənab sədr, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.

Hörmətli dövlət və hökumət başçıları.

Hörmətli cənab baş katib.

Əvvəlcə, mən bir daha əziz qardaşlarıma, Prezident Ərdoğan, Prezident Əşrəf Qaniyə, Baş nazir İmran Xana Azərbaycanın Qələbəsi və ərazi bütövlüyünü

bərpa etməsi münasibətilə səsləndirdikləri xoş təbriklərə görə təşəkkürümü bildirmək istədim.

Qardaş Türkiyəni İqtisadi Əməkdaşlıq Təşkilatında uğurlu sədrliyi münasibətilə təbrik etmək istədim. Yeni sədr ölkə kimi qardaş Türkmənistanı uğurlar arzularıram.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verir. Bu gün burada İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin nizamnaməsini imzalayacağıq. Biz Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünü dəstəklədiklərinə görə üzv dövlətlərə minnətdarıq və Azərbaycanda yerləşəcək Mərkəzin səmərəli fəaliyyəti üçün əlimizdən gələni edəcəyik.

2020-ci ildə Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına hərbi-siyasi yollarla son qoydu. Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi Zəfər siyasi yollarla tam təmin edildi.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 27 il kağız üzərində qalmışdı. Azərbaycan özü həmin qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi. İşğalçılar qədim Azərbaycan torpağı olan Qarabağdan qovuldu. 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.

Müharibə başlayan kimi bizi dəstəkləyən ilk ölkə qardaş Türkiyə oldu. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

nın açıqlamalarını və onun siyasi və mənəvi dəstəyini yüksək qiymətləndiririk.

Ötən il sentyabrın 27-də və 28-də - müharibənin birinci və ikinci günü qardaş Pakistan və Əfqanıstan Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməyə çağırmış və Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini ifadə etmişlər. Mən bizi dəstəklədiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, müharibə dövründə bizi dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına da təşəkkür edirəm.

İşğal zamanı Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıtmışdır. Bizim məscidlər donuz və inək saxlanılan yerlərə çevrilmişdir. Bütün bunların foto və videoları internetdə var. Bu, bütün İslam dünyasına qarşı düşmənçilikdir. Azərbaycan xalqının mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi faktları beynəlxalq media nümayəndələri tərəfindən əks etdirilmişdir. Bütün müsəlmanların hisslərini təhqir edən Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdləri riyakarlıqdan başqa bir şey deyil. Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə dəyərli töhfələr vermişdir. Biz müxtəlif beynəlxalq kürsülərdən İslam ölkələrini birliyə çağırıyıq. Azərbaycan İslam dininin zorakılıq və terrorla əlaqələndirilməsini kəskin şəkildə pisləyir. Biz islamofobiya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini - sülh, toleranqlıq və ədalətli təşviq etməliyik. Bu mənada, qardaş Pakistanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının martın 15-nin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan olunması qərarını alqışlayırıq.

Hazırda qarşımızda azad olunmuş ərazilərin yenidən qurulması kimi nəhəng vəzifə dayanır. Biz azad olunmuş ərazilərdə şəhər və kəndlərimizi yenidən quracağıq, mədəni və dini abidələrimizi bərpa edəcəyik.

Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə global səyləri səfərbər edən ilk ölkələrdən olmuşdur. Azərbaycan ötən il hazırda sədrlik etdiyi iki beynəlxalq təşkilatın - Türk Şurası və Qoşulma Hərəkatının Zirvə toplantıları, eləcə də BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuşdur. Bu təşəbbüslər bizim beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyimizi bir daha nümayiş etdirmişdir.

Pandemiyanın ilk günlərindən biz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edirik. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə yardımı etmişik. Azərbaycan koronavirusla əlaqədar dünyanın 30-dan artıq ölkəsinə humanitar və maliyyə yardımı edib.

Ardı Səh. 3



İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı!

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında videoformatda çıxış edib

Əvvəli-Səh-2

Azərbaycan yanvar ayının 18-dən peyvəndləmə prosesinə başlayıb. Biz regionda peyvəndləməyə start vermiş ilk ölkələrdən biriyik. Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsinə pisləyirik. Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır. Aydır ki, belə olduğu təqdirdə, bəzi ölkələrə peyvənd çatmayacaq.

Azərbaycan bu məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnəmə layihəsi ilə çıxış etməyi planlaşdırır və mən iqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini həmin təşəbbüsü dəstəkləməyə dəvət edirəm.

Azərbaycan Avrasiyada

enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir. Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verildi. Yeddi ölkəni birləşdirən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastrukturunu layihələrindən biridir.

Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb neqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı neqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Biz öz tərəfdaşlarımızla birgə Azərbaycanın neqliyyat infrastrukturunu Lapis Lazuli neqliyyat dəhlizi ilə birləşdiririk və neqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdıq.

Artıq qeyd etdiyim kimi, Azərbaycanın Ermənistan üzərində şanlı Qələbəsinə sonra Dağlıq Qarabağ mü-

naqişəsinə son qoyuldu. Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı.

Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən neqliyyat layihələrini müzakirə etməyə başlamışıq. Azərbaycan, Türkiyə və İran bölgədə neqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqə sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər.

Bu xüsusda qeyd etmək istədim ki, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda neqliyyat sektorunda yeni imkanlar yaradacaq. Biz iqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngə-



Prezident İlham Əliyev: Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə global səyləri səfərbər edən ilk ölkələrdən olub

zur dəhlizindən faydalanmağa dəvət edirik.

Diqqətinizə görə sağ olun.

Prezident Rəcəb Tayyib Ərdoğan: Mənim əziz qardaşım, çox dəyərli fikirlərinizə və mülahizələrinizə görə çox sağ olun. Siz bu problemlə və ağırlı dövrü uğurla geridə qoymusunuz. Bu günləri axda qoyduğunuz görməyə çox şadım. İndi isə Dağlıq Qarabağdakı torpaqların sa-

hiblərinin öz doğma yurdlarına qayıtmasını təmin etmək vaxtıdır.

Daha sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rahmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Şimali Kiprin Prezidenti Ersin Tatar və Beynəlxalq Enerji Xartiyasının Baş katibi Urban Rusnak çıxış etdilər.

Sonda İqtisadi Əməkdaşlıq Təşkilatının Araşdırma Mərkəzinin Nizamnaməsi imzalandı. Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti zirvə toplantısı Türkmənistanda keçiriləcək.

BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir

Azərbaycan Prezidenti İlham Əliyevin dünya ölkələrinin COVID-19 vak-sini ilə ədalətli təminatı, eləcə də bu peyvəndin yoxsul və zəngin dövlətlər arasında bərabər səviyyədə bölgüsü barədə səsləndirdiyi tənqidi fikirlər Malayziyada geniş əks-səda doğurub və ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.

AZƏRTAC xəbər verir ki, Malayziyanın BERNAMA Milli Xəbər Agentliyi martın 4-də bu barədə geniş məqalə dərc edib. "Peyvəndin ədalətsiz bölgüsü: Qoşulmama Hərəkatının sədri, Prezident Əliyev vaxtında çağırış edir" sərlövhəli məqalədə dövlətimizin başçısının fevralın 1-də Azərbaycan Televiziyasına verdiyi müsahibədə COVID-19 peyvəndi barədə söylədiyi tənqidi fikirlərə geniş yer verilib. Qeyd olunub ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də beynəlxalq müraciətlərindəki cəsarəti bir daha nümayiş etdirərək, COVID-19 peyvəndinin ölkələr arasında ədalətsiz və qeyri-bərabər bölgüsünü gündəmə gətirməklə Qoşulmama Hərəkatı təşkilatına üzv dövlətlərin maraqlarını ifadə edib.

Azərbaycan Prezidentinin özündə 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına sədrlik etdiyi bildirilərək, beynəlxalq hüquq və ədalət prinsipləri çərçivəsində bu nəhəng beynəlxalq instituta üzv ölkələri layiqincə təmsil etdiyi vurğulanıb.



Qeyd edək ki, Qoşulmama Hərəkatı Yer kürəsi əhalisinin 55 faizdən çoxunu əhatə edir və BMT-dən sonra dünyanın ən böyük təşkilatı sayılır.

Məqalədə Prezident İlham Əliyevə istinadla inkişaf etmiş ölkələrin dünya əhalisinin 14 faizini təşkil etdiyi, lakin bu ölkələrin indiyədək dünya üzrə vaksinlərinin 53 faizini sifariş etdiyi, bu halın ədalətsizlik və qeyri-bərabərlik yaratdığı bildirilib.

Azərbaycan Prezidentinin aşağıdakı fikirləri sitat gətirilib: "Bu gün mən bu imkandan istifadə

edərək Qoşulmama Hərəkatının üzvlərinə də çağırış edirəm ki, onlar da bizim səsimizə qoşulsunlar və biz bu məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatına müraciət etməliyik, şirkətlərə müraciət etməliyik, zəngin ölkələrə müraciət etməliyik ki, bu ölkələr bu praktikadan əl çəksinlər. Bu, ədalətsizlikdir. Buna göz yummaq olmaz. Bunun üstünü örtmək olmaz. Bu barədə Azərbaycan BMT-dən sonra ikinci böyük təsəttatın lideri kimi, öz sözünü bundan sonra da deyəcək".

Prezident İlham Əliyevin tənqidi fikirlərini BERNAMA agentliyinə şərh edən Malayziya Texnologiya Universitetinin professoru, tanınmış strateq Azmi Hassan bildirib ki, yoxsul və zəngin ölkələr arasında davam edən COVID-19 peyvəndinə qeyri-bərabər əlçatanlıq şəraiti fonunda Azərbaycan Prezidentinin çağırışı olduqca vacibdir.

A.Hassan COVID-19 pandemiyasının qarşısının alınmasında global səviyyədə insanlar arasında "sürü immunitetinin" (herd immunity) yaranmasının hədəfləndiyinə diqqət çəkərək, zəngin ölkə-

lərin davranışı ilə bağlı deyib: "Ədalətdən, bərabərlikdən danışan inkişaf etmiş ölkələrin peyvəndlə bağlı praktikada başqa cür hərəkət etmələrini görməməzlikdən gəlmək olduqca çətindir".

"Azman Hashim" Beynəlxalq Biznes Məktəbinin dosenti Rossilah Jamil isə baş verən tendensiyanı peyvənd milliyyətçiliyi təhlükəsi kimi şərh edib və Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri kimi dünya liderlərinin narahatlığını ifadə etdiyini vurğulayıb.

Həmçinin məqalədə BMT Baş katibi Antonio Quterreşin də Azərbaycan Prezidentinin mövqeyini dəstəklədiyinə işarə olunub, ona istinadla hamı üçün peyvənd əlçatanlığının global ictimaiyyət üçün ən böyük əxlaq imtahanı olduğu, hər kəsi əhatə etməsinin vacibliyi bildirilib.

Bundan başqa, məqalədə o da xüsusilə vurğulanıb ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər 1955-ci ildə Asiya-Afrika Konfransında qəbul edilmiş, sonrakı illərdə Qoşulmama Hərəkatının qurucu sənədi rolunu oynayan Bandung Prinsiplərinin əsas ruhunu özündə əks etdirir. Beləliklə, böyükü-küçüklü bütün irqlər, millətlər arasında bərabərliyi, ədaləti və beynəlxalq mükəlləfiyyətlərə ehtiramı, qarşılıqlı maraq və əməkdaşlığı, əsas insan hüquqlarına hörməti, o cümlədən BMT Sazişinin məqsəd və prinsiplərini ehtiva edir.



Ərdoğan: “Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik”

Azərbaycan Qarabağ torpaqlarını işğaldan azad etməklə bölgədə yeni qapılar açdı. SİA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatı liderlərinin 14-cü Zirvə toplantısında deyib.

Prezident bildirib ki, Azərbaycan erməni işğalı altındaki torpaqlarını dastanlara yazılacaq zəfərlə azad etdi: “Hazırda bizim üçün prioritet Qarabağda təhlükəsizliyin təmin edilməsidir. Bunun üçün də əlimizdən gələni edəcəyik”.



Azərbaycan-Pakistan dostluğu əbədidir



Müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olma əsas məsələlərdən biri olaraq diqqətdədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Pakistan arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirlərini açan ilk müsəlman dövlətlərindən biridir. Bakıda Pakistanın, İslamabada isə Azərbaycanın daimi nümayəndəliyi açılmışdır. Pakistan və Azərbaycan arasındakı əlaqələr siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri əhatə edir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür.

1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfər

də olub. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, “Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə” bağlanıb. 9 aprel 1996-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə olub. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə bir sıra sənədlər imzalanıb. Ulu Öndər Heydər Əliyev bildirdi ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərərək yardım edib. Vurğulamaq yerinə düşər ki, 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 sayılı qətnaməsinin qəbul edildiyi iclasda Pakistan sədrlik edib.

Ulu Öndərin siyasi kursunun uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistanla münasibətlərin inkişaf etdirilməsinə daim

diqqətlə yanaşır. Qarşılıqlı əlaqələrin davamı laraq 2004-cü il iyulun 8-də Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfin Azərbaycana rəsmi səfəri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşü zamanı iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında, beynəlxalq terrorçuluq, turizm, gömrük işi sahəsində hökumətlərarası saziş, həmçinin, Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Birgə Bəyannamə imzalanıb.

Prezident Pərviz Müşərrəf Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini müdafiə etdiyini qəti şəkildə bildirib. Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini hər zaman ifadə edib. Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanıyıb.

2005-ci il aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistana 2 günlük rəsmi səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşündə ölkələrarası münasibətlər müzakirə olunub, nəqliyyat, informasiya və kommunikasiya, aviasiya, mədəniyyət, maliyyə və təhsil sahəsində 6 əmək-

daşlıq sazişi imzalanıb. Keçirilən görüşlər, imzalanan bu və ya digər sənədlər Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın davamlı olduğunu göstərir. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir və biz tərəfdaşlığımızın daha da gücləndirilməsini istəyirik. Azərbaycan hər zaman Pakistanın mövqeyini dəstəkləyib. Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub.

Pakistan həmişə Azərbaycanın yanındadır və Azərbaycana qardaş və dost ölkədir və bu münasibət qarşılıqlıdır. Ermənistanın Azərbaycana qarşı təcavüz və tərribatları, günahsız insanlara qarşı hücumları Pakistan xalqı, dövləti tərəfindən daim pislənilmişdi. Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır. 27 sentyabrda ölkəmizdə Vətən müharibəsi başlayanda Pakistan xalqı Azərbaycana dəstək nümayiş etdirdi və bizim yanımda olduqlarını nümayiş etdirdilər. Pakistan dövləti Azərbaycanın ədalətli mövqeyini bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlarda dəstəkləyib, ölkəmizə maddi və mənəvi dəstək olub. Təbii ki, bu münasibət dövlətlərimiz arasında əlaqələrin inkişafından, dostluq və səmimi qardaşlıq münasibətlərindən qaynaqlanır.

Nəzakət ƏLƏDDİNQIZI

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş iclas keçirilib

Baş nazir Əli Bəşərovun sədrliyi ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiya-nın ilk iclası keçirilib.



Nazirlər Kabinetinin mətbuat xidmətinin AZƏRTAC-a bildirdikləri ki, iclasda Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamda hökumətə “2021-2025-ci illər üzrə Sosial-iqtisadi inkişaf strategiyası”nın hazırlanması ilə bağlı verilmiş müvafiq tapşırıqlar, habelə yaradılmış Komissiya-nın 10 alt işçi qrupunun fəaliyyət istiqamətləri, iş planları və onun koordinasiyası, hesabatlılıq və təşkilati məsələlər müzakirə olunub.

Rusiyanın elmi jurnalında “Tarixi kontekstdə siyasi liderin imici. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nümunəsində” sərlovhəli məqalə dərc edilib

POLITICAL SCIENCE ISSUES

Rusiyanın “Voprosi politologii” elmi jurnalının fevral nömrəsində tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi Ülker Mehdiyevanın “Tarixi kontekstdə siyasi liderin imici. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nümunəsində” sərlovhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbədə İlham Əliyev şəxsiyyətinin rolu ətraflı tədqiq edilib. Prezidentin xarici KİV-lərə verdiyi müsahibələrə xüsusi diqqət ayrılıb. Bu müsahibələrdə Prezident öz ölkəsinin mövqeyini ən yüksək səviyyədə müdafiə etməyə və tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa nail olub. Qeyd edilib ki, Prezidentin xalqa müraciəti zamanı və xarici jurnalistlərə müsahibələrində bəzi mülahizələri kütlənin şüurunda İlham Əliyevin obrazını Müzəffər Ali Baş Komandan kimi təsdiqləyib, həm Azərbaycanın daxilində, həm onun hüduqlarından kənarda, diasporun yaşadığı ölkələrdə xalqın vətənpərvərlik ruhunun yüksəlməsinə, onun həmrəyliyinə kömək olub. Müəllif yazır: “Bu gün Azərbaycan Respublikasının əhalisinin mütləq əksəriyyəti Prezidenti dəstəkləyir. Müharibə Azərbaycan xalqını Azərbaycanın müstəqillik əldə etdikdən sonra uzun illər ərzində, düşmən rejiminin işğalçı siyasətinə müqavimət göstərməyə qadir olan güclü dövlətə çevrilməsinə bütün dünyaya təkə sözde deyil, əməldə də sübut edən Ali Baş Komandanın rəhbərliyi altında birləşdirdi”.

Qeyd edək ki, “Voprosi politologii” jurnalı “Ulrich’s Periodicals Directory” dövrü nəşrlərin beynəlxalq məlumat bazasına, Rusiya Elmi Səhifələr İndeksində, həmçinin Rusiya Federasiyasının Ali Attestasiya Komissiyası tərəfindən resenziyalasdırılan nəşrlərin siyahısına daxil edilib.

Məqalənin müəllifi Ülker Mehdiyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) məzunudur. 2015-ci ildə MDU-nun Tarix fakültəsində “Rusiya və Azərbaycan arasında sosiomədəni əlaqələrin inkişafında Azərbaycan diasporunun rolu (2003-2010-cu illər)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Ü.Mehdiyeva Rusiya Jurnalistlər Birliyinin və Beynəlxalq Jurnalistlər Federasiyasının üzvüdür.



SOROS FONDU: Azərbaycanla “QAYIDIŞ” planının gizlinləri



Əvvəlini ötən sayımızda

Bu yazının əvvəlində bir daha diqqətinizi bir fakta cəlb etmək istərdik. Belə ki, Corc Sorosla əlaqəli “Şərq-Qərb İdarəetmə İnstitutu” (ŞQİİ) və CNFA təşkilatları iri layihələr qazandıran “Amerika Birləşmiş Ştatlının hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında “Azərbaycanda Seçilmiş Amerika Hökuməti Yardım Proqramlarının Birgə Maliyyələşdirilməsi üzrə Anlaşma Memorandumu”nu Azərbaycanla və ABŞ hökumətləri arasında məhz demokrat Barak Obama hakimiyyətə gəldikdən sonra, yeni 7 aprel 2009-cu ildə imzalanmışdır. Yeri gəlmişkən, memorandumda əsasən 20,7 milyon ABŞ dollarında məbləğin Azərbaycan hökuməti tərəfindən USAİD-ə ayrılmasına dair qərarın lazımi ölkədaxili prosedurlardan sürətli keçməsi özü-özlüyündə düşündürücü faktdır. Həmçinin, mövcud məlumatlara əsasən memorandumla nəzərdə tutulan 4 layihədən bugünkü cəmi ikisi icra olunub. Azərbaycanın ümumilikdə 10,5 milyon ABŞ dolları məbləğində töhfə verməli olduğu digər iki layihənin və şübhəsiz ki, vəsaitlərin statusu haqqında hər hansı bir mə-

lumat əldə etmək mümkün olmadı...

Beləliklə, müəmmalı şəkildə Azərbaycanın töhfəsi olan SEDA layihəsini “qazandıqdan” sonra ŞQİİ 2011-ci il noyabr ayından fəaliyyət başlamağa cəhd edir və ilk növbədə o zamanlar ölkəmizdə fəaliyyət göstərən Sorosun “Açıq Cəmiyyət İnstitutu” ilə əməkdaşlığa başlayır.

O vaxtın ABŞ dövlət katibi Hillari Klintonun şəxsi təşəbbüsü ilə Riçard Morningstar ölkə-



lirdi ki, Morningstarın həyat yoldaşı Feyt Morningstar H.Klintonla tələbə yoldaşı olubmuşlar. Əslində, H.Klintonun məhz 2012-ci ildə ölkəmizə səfər etməsi müəyyən dərəcədə bu faktların reallığa nə qədər yaxın olması ehtimallarını artırır. Hətta belə demək olar ki, Klintonun Morningstarın Azərbaycana səfir təyin olunması təşəbbüsü ilə çıxış etməsinin təməlinə Circ Sorosun da barmağının olması ehtimalları şübhə doğurmur!

Morningstarın əlindən ABŞ səfirliyində fəaliyyət göstərən diplomatların da əziyyət çəkdikləri məlum olur

Sonralar R.Morningstar özünün qəliz xasiyyəti və bir o qədər də peşəkar olmayan hərəkətləri ilə daha çox yadda qalır. Məsələn, yüksək hökumət dairələrində görüşlərdən birində ona bezi Amerika təşkilatların ölkəmizdəki destruktiv fəaliyyətləri barədə məlumat verildikdə (konkret olaraq NDİ təşkilatının-R.R.) o özündən çıxaraq səsinin tonunu qaldırır və tərəf müqabillərini əsassız ittiham irəli sürməkdə günahlandırır. O deyir SİTAT: “ ... Əgər belə faktlar olsaydı, mən özüm NDİ təşkilatını ölkədən çıxararam...”.

Görüş bitdikdən sonra isə ölkə rəsmiləri səfiri yola salanda ona son dərəcə diplomatik qaydada belə davranışın yolverilməz olduğunu bildirirlər. Amma onun çətin xasiyyətindən ABŞ səfirliyində fəaliyyət göstərən diplomatların

da əziyyət çəkdikləri məlum olur. Məsələn, səfir onun üçün hazırlanan çıxışları rədd edir, verilən tövsiyələrə və məsləhətlərə məhəl qoymur, iclaslarda digərlərinə qarşı kobud davranır, diplomatik etiketlərə məhəl qoymurmuş.

Xatırladaq ki, məhz 2012-ci ildə əvvəlki məqaləmizdə qeyd etdiyimiz və kobud mövgeyi ilə tanınan Ronald Glass USAİD-in ölkəmizdə nümayəndəliyinə gətirilir və faktiki oranın bütün fəaliyyətlərini ələ almağa çalışır. Bir sözlə, Obamanın ikinci prezidentlik müddətində amerikalı demokratlar ölkəmizə təzyiqi artırmaq niyyətlərini daha da artırırlar.

Açıq Cəmiyyət İnstitutu, NDİ və Sülh Korpusu Azərbaycanı niyə və hansı səbəblərə görə tərk etməli oldular?

Lakin bu cəhdlər də boş çıxır və tam əks-nəticə göstərir. Belə ki, Azərbaycan hökuməti xarici təşkilatların fəaliyyətlərini tənzimləmək üçün 2014-cü ilin oktyabrın

yetirək: Məlum olub ki, yuxarıda qeyd etdiyimiz QHT-lərin nəzarətdə götürüldüyü 2014-cü ildə ŞQİİ-in icra etdiyi SEDA layihəsi üzrə əsas tərəfdaş olan “İqtisadiyyat və Sənaye Nazirliyi (nazirliyin 2014-cü il üçün hesabatından sitat) sözügedən layihələrin davam etdirilməsinə birtərəfli qaydada xitam verib. Həmin sitatı xatırladıq: “...Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsinin həyata keçirilməsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Prezident Administrasiyasına məktub ünvanlanmışdır...”.

Lakin bu müraciət cavabsız qalmışdır (ətraflı növbəti yazılarımızda), eyni zamanda Ədliyyə Nazirliyinin ŞQİİ qeydiyyatına alınması ilə bağlı müraciətinə məhz İqtisadiyyat Nazirliyi tərəfindən mənfi rəy daxil olduğu üçün ŞQİİ hazırda da ölkədə qeydiyyatdan alınmadan yəni faktiki qanunsuz fəaliyyət göstərir.

Qayıdaq ŞQİİ-nin “fəaliyyətlərinə”....

Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, layihənin memorandum üzrə məqsədlərini tam dəyişərək ŞQİİ onun fəaliyyət istiqamətlərini üç hissəyə bölərək başqa fəaliyyətlər həyata keçirməyə cəhd göstərir. Lakin bu cəhdlərin qarşısı alınır və ŞQİİ məhz əsas tərəf müqabili olan İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi çərçivədə fəaliyyət göstərməyə məcbur edilir. Amma, ŞQİİ-u hökumət tərəfindən qeydiyyatdan alınmamasının yarandığı vəziyyətdən də məhərdlə yayınır və hətta sui-istifadə edir və bəhrələnilir. Belə ki, ŞQİİ bütün fəaliyyətlərini birbaşa özünün Nyu-York ofisindən həyata keçirir, bütün büdcə resurslarını oradan idarə edir, fəaliyyəti ilə bağlı bütün müqavilələr orda imzalanır və bütün müqavilələrdə “mübahisələrin” məhz Nyu-York məhkəmələrində baxılması nəzərdə tutulur ki, bu da bütün yerli tərəfdaşları faktiki olaraq bu təşkilatdan tam asılı vəziyyətə salır. Yeni icraçı təşkilatlardan biri vəsaitin köçürülmədiyindən narazılığını bildirdikdə, ona deyilmişdir ki, Nyu-York məhkəməsinə müraciət etsin (ətraflı növbəti yazıda). Amma bir sözlə desək, ŞQİİ qeydiyyata alınmadığına görə, Azərbaycan vətəndaşlarından bu formada necə dəyərlər, “acığını” çıxır, özü də buna görə heç bir məsuliyyət daşımır! Üstəlik, layihənin bilavasitə ABŞ-dan idarə olunması vergidən yayınmalar üçün şərait yaradır və bunun üçün nəzərdə tutulan vəsaitlərin mənimlənməsinə şərait yaradır. Məsələn ŞQİİ bütün işçiləri fərdi sahibkar kimi işə götürür və nəticədə sosial ayrımələrdən boyun qaçırr. Halbuki, ŞQİİ rahatlıqla yerli partnyor təşkilat taparaq onun vasitəsi ilə bütün fəaliyyətlərini qanun çərçivəsində idarə edə bilərdi. Aydın məsələdir, bu kimi “fərqli” niyyətləri olan ŞQİİ üçün məqbul variant sayıla bilməz.

Ardı Səh. 6



SOROS FONDU: Azərbaycanla “QAYIDIŞ” planının gizlinləri

Əvvəli-Səh-5

Delino Ficonin Azərbaycana qarşı blefi niyə alınmadı?

Burda digər bir maraqlı faktı qeyd etmək istərdik. Delina Fico layihənin yalnız birinci komponenti, yəni Azərbaycan hökumətini qane edən fəaliyyətin qalmasından çox narazı idi. Və 2018-ci ildə layihənin növbəti dəfə uzadılması məsələsi gündəmə gələndə Delina Fico həm USAİD-in həm də hökumətin qarşısında müxtəlif şərtlər qoymağa çalışırdı. Onun əsas tələbi mütləq halda hər hansı bir “ictimai” fəaliyyətlərin layihəyə daxil edilməsi idi. Delina Fico tərəfdaşları hətta layihənin bağlanması ilə hədələyirdi. Lakin blef alınmadı və onun şərtləri qəbul edilmədi. Lakin bütün sorosçular kimi pulun aliliyini rəhbər tutaraq Delina Fico və ŞQİİ layihənin davamına qərar verdi.

Amma ŞQİİ layihə çərçivəsində törətdiyi ən böyük fırıldaq bütün digər fırıldaqçılara kölgədə qoyur. Yuxarıda və əvvəlki məqalələrdə qeyd etdiyimiz kimi, ŞQİİ layihənin 3 komponent olmasına baxmayaraq tərəfdaş dövlət qurumların nəzarəti altında yalnız birinci komponent üzrə fəaliyyət göstərir.

“Şərq-Qərb İdarəetmə İnstitutu”nun bitib-tükənməyən fırıldaqçılığı

Fırıldaq nədən ibarət idi? Delina Ficonun əleyhdarı olan layihənin

birinci komponenti üzrə ŞQİİ Azərbaycanın ehtiyacı olan kənd yerlərində kiçik miqyaslı infrastruktur layihələr həyata keçirirdi. Yeri gəlmişkən, 2015-ci ildə müəyyən səbəblərə görə ŞQİİ o cümlədən USAİD-in dəstəyi ilə qəflətən Gəncə, Şirvan, və Hacıqabul şəhərlərində də layihələr icra etdi (ətraflı növbəti yazılarda) və ŞQİİ belə layihələrin icrası üçün müraciət edən kəndlərdən icra olunacaq layihənin ümumi məbləğinin 25% töhfə kimi ödəməklərini tələb edirdi, şərt qoyurdu. Araşdırmamız nəticəsində məlum olub ki, məhz kasıb kəndlilərin topladığı töhfələr hesabına, ŞQİİ layihə üzrə öz öhdəliklərini yerinə yetirmiş. Belə ki USAİD ilə ŞQİİ arasında layihə üzrə imzalanmış müqaviləyə əsasən SİTAT: “...”İcraçı” (yəni ŞQİİ-R.R.) proqramın icra olunmasına 1,459,326 ABŞ dolları məbləğindən az olmayan həcmdə vəsaiti proqramın icrasına töhfə verməyi öz üzərinə götürür...”.

Deməli, layihədən NİCRA (əvvəlki yazılarda bax-R.R.) çərçivəsində əldə etdiyi ən azı 6 milyon ABŞ dolları məbləğində gəlirdən əlavə, ŞQİİ kəndliləri aldadaaraq onlardan topladığı töhfələri də öz töhfəsi əvəzinə qələmə vermiş. Əlbəttə ki, bu rəzələtdir!

Və yaqin bu məlumatlar üzə çıxandan sonra əvvəllər töhfə vermiş kəndlər öz töhfələrini geri istə-

məlidir, hazırda isə onlardan töhfə tələb olunan kəndlər həmin töhfələri verməkdən imtina etməlidirlər.

Qanunsuz keçirilən tenderlər komissiyasının sədri kim olsa yaxşıdır? Yəni də sorosçu Delina Fico!

Amma ŞQİİ özbaşınalıqları bunlarla bitmir. Məsələn ŞQİİ külli vəsaitlər müqabilində ölkəyə müxtəmədi olaraq xarici vətəndaşları ekspert qismində dəvət edir və onlar Azərbaycanda turist vizaları əsasında daxil olurlar, fəaliyyətlərini də həmin statusda aparırlar və faktiki olaraq əmək qanunvericiliyini pozurlar. Bundan əlavə, həmin şəxslər burada faktiki əmək fəaliyyətləri ilə məşğul olmalarını rəsmi bəyan etməməklə əmək fəaliyyəti üçün icazələr üzrə nəzərdə tutulmuş rüsumları ödəmir, bu da büdcənin “itirilmiş gəlirlərinə” aid edilə bilər.

Həmin şəxslər 3 aydan bir ölkəni ya Rusiya, ya da Gürcüstan istiqamətindən tərk edib yəni ölkəyə daxil olurlar. Şübhəsiz ki, həm bu ekspertlərə həm də onların viza macəralarına xərclənən vəsaitləri daha da səmərəli istifadə etmək olardı. Amma görünür ki, həmin şəxslərin ölkəyə gətirilməsində gerçək məqsədlər iddia olunanlardan fərqlidir, yeni daha dəqiq desək, qaranlıqdır!

Belə ki, hazırda ölkəmizdə bütün sahələr üzrə son dərəcə sa-

vadlı kadrlar mövcuddur və xaricdən bu sayda bahalı “ekspert” gətirməyə lüzum yoxdur. Hazırda da ölkədə bu “əsaslarla” fəaliyyət göstərən ekspertlər vardır (ətraflı növbəti yazıda).

ŞQİİ-nin digər qanunsuz fəaliyyəti özbaşına olaraq tenderlər keçirilməsidir. Maraqlıdır, qeydiyyatda olmayan bu qurum hansı əsaslarla ölkədə tenderlər keçirir? Əslində tender komissiyasının sədrinin artıq yaxşı tanıdığımız Delina Ficonun olması artıq özü-özüyündə bu sualın cavabını bütün çılpqallığı ilə göstərir!

Mühüm qeyd: Azərbaycan Respublikasının 11 fevral 1997-ci il tarixli 247-IQ sayılı Tenderlər Haqqında Qanunun 1-ci maddəsinə əsasən : “tender keçirən” - Azərbaycan Respublikası adından və ya öz adından tender hazırlayan, elan edən, keçirən və nəticəsi üzrə müəyyən öhdəlikləri yerinə yetirən, yaxud bunları (tenderin nəticəsi üzrə öhdəliklər götürərək icra etməkdən başqa) müqavilə əsasında hər hansı bir icraçıya həvalə edən hüquqi şəxsdir.”

Yəni ŞQİİ ölkədə hüquqi şəxs kimi qeydiyyatdan keçmədən ümumiyyətlə hər hansı bir tender keçirə bilməz. Tenderin keçirilməsi prosedurları isə ümumiyyətlə qanunun bir çox maddəsini pozur.

Tendərə çıxarılan infrastruktur

layihələri isə ŞQİİ mühəndislik fəaliyyətinə rəsmi icazəsi-lisensiyası olmayan mühəndisləri tərəfindən hazırlanır ki, bu da bir başqa qanun pozuntusudur. Üstəlik, qeyri-peşəkar hazırlanmış mürəkkəb layihələrin icrası təhlükəsizlik baxımından da böyük suallar yaradır. Və layihənin icrası müddətində bununla bağlı bir sıra ciddi problemlər yaranmış və hətta USAİD bir müddət ŞQİİ layihələrin icrasını dayandırmağı tapşırırmışdır (ətraflı növbəti yazımızda). Ümid edək ki, artıq Fövqəladə Hallar Nazirliyi də ŞQİİ-nin lisenziya almadan mühəndislik işlərin aparılması məsələsini araşdıracaqdır.

Hətta yeni koronavirusa pandemiyası belə, ŞQİİ və Delina Ficonun maddiyyat qazanmaları yəni nündəki qanunsuzluq azgınlıqlarına son qoymadı. Onlar hətta bu vəziyyətdən də öz qurama “kreativlikləri” sayəsində faydalanmağa macal tapdılar və şübhəsiz ki, bütün tədbirlər həmişəki kimi sırf gəlir əldə etməyə yönəlmişdir. Pandemiyayı bəhanə gətirərək ŞQİİ birinci növbədə bu il ərzində icra etməli layihələrin sayını 36-dan 30-a endirərək ən azı 120,000 ABŞ dolları məbləğində vəsaitə qənaət edib, kobud ifadə etsək, həmin məbləği həzm-rəbəesindən keçirib...

(Ardı var)

Rövşən RƏSULOĞ

Gürcü jurnalist: Zəngilanda xəzinə axtaran düşmənlər günbəzlərin divarlarını və döşəməni dağıdıblar

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən gürcü jurnalist, Rondelli Fondunun gürcü tədqiqatçısı Aleksandre Kvaxadze şəxsi “Facebook” sahifəsində yeni material yerləşdirib. AZƏRTAC xəbər verir ki, bu dəfə o, Gürcüstanın Marneuli rayonunda və Qarabağda gördüyü günbəzləri müqayisə edib. Jurnalist yazır: “Xudafərin körpüsünü, Zəngilan rayonunu və Qubadlı şəhərini ziyarət etdik. XI əsrdə Araz çayının üzərində tikilmiş qədim tarixi abidə olan Xudafərin körpüsünü gördük. Bu körpü İran İslam Respublikası ilə Azərbaycan Respublikasını birləşdirir”.

Gürcüstanda və Azərbaycanda gördüyü tarixi abidələri, günbəzləri müqayisə edən jurnalist yazır: “Zəngilan rayonundakı Mu-

radbəyli günbəzini gördüm. Marneulidə də çoxlu sayda günbəz görmüşəm, ancaq heç birini burada gördüyümle müqayisə etmək olmaz.



Təəssüf ki, xəzinə axtaranlar günbəzin divarını və döşəməni sındıraraq, viran qoyublar”. Tədqiqatçı erməni işğalından azad olunmuş ərazilərdə gedən bərpə işlərindən də söz açıb: “Zəngilanda digər rayonlardan fərqli olaraq nisbətən az ərazi minalandığına görə, burada bərpə işləri daha sürətlə aparılır. Ağır texnika daşmadan işləyir”.

Gürcü jurnalist Qubadlı rayonunda gördüklərinə də diqqət çəkir: “Sonra biz Qu-

badlıya getdik. Orada 2010-cu illərdə Suriyadan gəlmiş erməni qaçqınlar üçün tikilmiş kənddən keçdim. İkinci Qarabağ müharibəsindən sonra erməni əhalisi bu kəndi və ümumilikdə Qubadlıni tərk edib. Eləcə də Kəlbəcərdə erməni ailə tərəfindən tərk edilmiş evi də gördüm. Sonda Qubadlı rayonunun komendantı səhra şəraitində bizi çaya qonaq etdi. Gördüklərim məni heyretə gətirdi”.

Metyu Brayza: “Üçtərəfli bəyanat uzunmüddətli sülh üçün əsas olmalıdır”



“10 noyabrın 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanat uzunmüddətli sülh üçün əsas olmalıdır”. “İki sahil” xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi “Cənub Qafqazda yeni reallıqlar: Perspektivlər və çağırışlar” mövzusunda vebinarda çıxışı zamanı deyib.

O, Ermənistanda siyasi böhranın olduğunu diqqətə çatdırıb. “Əgər Baş Nazir Nikol Paşinyan hakimiyyətdə olmazsa, ehtimala görə onu əvəz edəcək şəxs və həmin şəxsin arxasındakı siyasi qüvvələr çalışacaqlar ki, üçtərəfli razılaşmanı pozsunlar”, - deyir M. Brayza qeyd edib.

5 Mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür

Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticəsini verib. Müxtəlif idman növləri - güləş, futbol, intellektual oyunlar, şahmat və s. növlərdə Azərbaycan Avropanın və dünyanın diqqətindən kənarda qalmayıb.

İdmana ayrılan diqqətin nümunəsidir ki, mötəbər idman yarışları, tədbirlər ölkəmizdə davamlı olaraq təşkil olunub. Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində, ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilməklə yanaşı, idmançılarımız mötəbər yarışların qalibi olub.

Ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində müəyyən olunmuş siyasət, respublikamıza uğurlar gətirməklə yanaşı, onun dünya miqyasında imicini də yüksəldib. Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq, ölkənin davamlı iqtisadi inkişafı təmin edilib ki, bu da, bütün sahələrdə, eləcə də idman sahəsində böyük nailiyyətlərin əldə olunmasına səbəb olub. Azərbaycan dünyanın idman arenasında, artıq özünə layiqli yer tutub, istər beynəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə. Təbii ki, idman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən olduğundan, bu sahəyə dövlət tə-

rəfindən böyük diqqət ayrılır. Məhz bu səbəbdən də, Azərbaycan dövləti idmanın, xüsusilə də, Olimpiya Hərəkatının inkişafına xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub.

Bildiyimiz kimi, 5 Mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bədən tərbiyəsi və idman günü"nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü'nün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

Azərbaycan Prezidenti İlham



Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artdı. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə, tezliklə öz müsbət nəticəsini verdi. 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandıqları qələbələr, xüsusilə, qeyd etmək lazımdır. Pekin Olimpiya Oyunlarında Azərbaycan 7 medal qazandı və dünyanın iki yuzddən çox ölkəsi arasında 38-ci yeri tutdu. Olimpiya Oyunlarında qazanan bu qələbə də, heç şübhəsiz, dövlətin idmana münasibətinin nəticəsi idi. MDB ölkələri zəhmətkeşlərinin beynəlxalq V İdman Oyunlarında Azərbaycan idmançıları 37 medal - 9 qızıl, 12 gümüş və 16 bürünc medal qazandı.

Son 17 ildə Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystal Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri müxtəlif növ yarışların

keçirilməsinə imkan verir. İndi, nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya idman kompleksləri fəaliyyət göstərir. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunub. Yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı və s. keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi, inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırır. İlk Avropa Oyunlarının da Bakıda keçirilməsi böyük nailiyyət oldu. "Bakı - 2015" Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açdı. Dünyanın 17 gün ərzində izlədiyi bu elit Oyunlarda xalqımızın tolerantlığı, sülhsevərliyi, qonaqpərvərliyi dünyaya nümayiş etdirildi. "Bakı-2015" ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman

tədbiri kimi tarixləşdi. İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qələbələri də yaddaqalan oldu. Bu idman, dostluq və qardaşlıq bayramına çevrilən oyunlar bir daha Azərbaycanın gücünü göstərdi. Azərbaycan 2015-ci ildə Avropa Oyunlarında ikinci, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə layiq görüldü.

Paytaxt Bakıda keçirilən yarım əsrdən artıq tarixi olan "Formula 1" idman tarixində yeni maraqlı səhifəyə çevrildi. 1950-ci ildən etibarən hər il keçirilən "Formula-1"-in möhtəşəmliyi üçün paytaxtımızda istənilən şərait yaradıldı. Dünyanın elit yarışmalarından olan "Formula 1" dünyanın 190 ölkəsində 500 milyondan artıq azarkeş tərəfindən izlənilirdi. Bu da paytaxtımız ətrafında kifayət qədər məlumatı dünya ictimaiyyətinə çatdırmış oldu.

Daha sonra Minskə keçirilən İkinci Avropa Oyunlarında Azərbaycan millisinin 10-cu yerdə qərarlaşması idmanımızın növbəti uğuru oldu. 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq, komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşdı. Komandamız oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurdu. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində "Bizim idmançıları çox peşəkar və vətənpərvərdir. Çünki qələbə uğrunda bu cür ezmə mübarizə aparmaq səmimi qəlbədən milyonlarla Azərbaycan vətəndaşına sevinc bəxş etmək istəyən idmançıya xasdır", - deyərək idmançılarımızın gələcəkdə də bizi yaxşı nailiyyətlərlə sevindirəcəklərinə əminliyini ifadə edib.

Bütün bu uğurlar onu göstərir ki, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə dövlətimiz daim diqqət mərkəzində saxlayır. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşısındakı illərdə idmanda daha böyük uğurlara imza atacağına deməyə əsas verir.

Zümrüd BAYRAMOVA

Ağbulaq Xizək Mərkəzi Küveyt mediasında



Naxçıvan Muxtar Respublikasının səfəli guşələrindən olan Şahbuz rayonunun ərazisində yerləşən Ağbulaq Xizək Mərkəzindən AZƏRTAC-ın Naxçıvan bürosunun hazırladığı fotoreportaj Küveytin dasmannews.com internet saytında yayılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, fotoreportajda Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yaradılan möhtəşəm xizək mərkəzinin yerli sakinləri və turist-

lərin istifadəsinə verildiyi vurğulanıb. Qeyd olunub ki, Ağbulaq Xizək Mərkəzi dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşir. Təqdim olunan bir-birindən maraqlı 25 şəkildən ibarət fotoreportaj Küveyt oxucuları tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Küveyt Elektron Media Birliyi İdarə Heyətinin sədri Feysəl Xəlifə əs-Savağ arasında fevralın 27-də keçirilən görüşdə tərəflər arasında əməkdaşlığın gücləndirilməsi məsələsi müzakirə olunub. AZƏRTAC-ın Naxçıvan bürosunun Ağbulaq Xizək Mərkəzi ilə bağlı hazırladığı fotoreportaj da Küveyt Elektron Media Birliyinin dəstəyi ilə ölkənin elektron mediasında yayılıb.

Ermənistanın birləşmiş müxalifət lideri Vazgen Manukyan ona qarşı açılan cinayət işinin siyasi motivli olduğunu bildirib. Qeyd edib ki, iddia "hakimiyyəti ələ keçirmək çağırışları" ilə başladı. SİA RİA Novostiye istinadən xəbər verir ki, o, eyni zamanda ölkə hakimiyyətini siyasi təqibdə günahlandırır.

"Sualları cavablandırmayacağam və ifadə verməyəcəyəm. Açıqlamalar verdim, vəkillər qiymətləndirmələrini versinlər. Bu cinayət işi bir siyasi təqibdir", deyərək RİA Novosti, Manukyanın sözlərini sitat getirib.

Xatırladaq ki, fevral ayında müxalifət mitinglərindəki çıxışları səbəbindən, Vazgen Manukyan qarşı hakimiyyəti ələ keçirməyə çağırışlar maddəsi ilə cinayət işi başlanılıb. Ümumiyyətlə, Nikol Paşinyan və onun haki-

Vazgen Manukyan cinayət işi açılıb

miyyət komandasının əleyhdarlarına, onlara qarşı müxalifətdə olan qüvvələrə qarşı hakimiyyətlərinin ilk günlərindən təqib və təzyiqləri heç kim üçün sirr deyildi, amma son zamanlar bu təzyiqlər, təzyiqlər daha da gücləndirilib və miqyası da böyüyüb. Demokratiya pərdəsi altında hakimiyyətə gələn, söz azadlığından dem vuran Nikol Paşinyan, əslində, söz və ifadə azadlığını hamıdan çox və daha ustalıqla, "qanun dili ilə" boğur.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Paşinyanın istefasını tələb etməsindən və yeni bəyanatla niyyətlərini təsdiqləməsindən sonra Ermənistanda siyasi böhranın yeni mərhələsi başlayıb. Hərbiçilərə görə, hökumət başçısını tərk



etmək çağırışları "açıq bir məhkumiyyətdir". Siyasi böhran artıq küçə qarşındurmasına çevrilib. Hətta politoloqlar, siyasi ekspertlər Ermənistanda vətəndaş müharibəsi proqnozlaşdırır. Bu işğalçı ölkənin ilk prezidenti Levon Ter-Petrosyan isə Ermənistanda vətəndaş müharibəsinin olacağı təqdirdə, bunun erməni xalqının məhvi, sonu olacağını deyib.

İnam Hacıyev

Prezident İlham Əliyevin beynəlxalq ic

Dövlətimizin başçısının dünyada bənzəri olma



Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı dünyada geniş rezonans doğurub. Azərbaycan dövlətinin başçısı ilk dəfə idi ki, yerli və xarici jurnalistlərlə məhz bu cür yeni formatda görüşdü. Koronavirus pandemiyası bundan əvvəl də müəyyən tədbirləri, həmçinin KİV nümayəndələrinə müsahibələri məhz onlayn formatda keçirməyə zərurət yaradırdı. Bununla belə, ötən həftə biz tarixdə ilk dəfə Azərbaycan Prezidentinin eyni vaxtda çoxsaylı yerli və xarici jurnalistlərin iştirakı ilə çox geniş onlayn mətbuat konfransının şahidi olduq.

Bizim hamımız üçün formadan daha çox məzmunun həmişə böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, hər halda dünya jurnalistikasının gözümüzün qabağında yaşadığı texnoloji tərəqqinin ağılsızlaşdırma səviyyəsini qeyd etmək istərdik. İndi artıq "tət-a-tet" rejimində, əlində mikrofon, kamera, qələm-kağız tutmuş jurnalistlərin əyani müsahibələrindən rəqəmsal XXI əsrin böyük ekranı və internet şəbəkəsində birbaşa translyasiya edilən genişmiqyaslı mətbuat konfranslarına keçid baş verir. Hətta ilk baxışda müasir dövr üçün adi sayılan, bizim peşəmizin nümayəndələrinin çoxunun qısa müddətdə verdiyi etdiyi yenilik də bu gün Azərbaycanın zamanla ayaqlaşmasına, çox vaxt başqa

dövlətlərə gözəl nümunə göstərməsinə dəlalət edir.

Prezident İlham Əliyev 4 saatdan çox müsahibə verdi, sualları dörd dildə cavablandırdı, bir dildən digərinə çox rəvan keçid etdi. Jurnalistlərdən birinin qeyd etdiyi kimi, təkcə bu fakta görə həmin mətbuat konfransı Ginnesin Rekordlar Kitabına daxil edilməyə layiqdir. Bu fonda qonşu Ermənistan tamamilə miskin və aciz görünür, çünki erməni jurnalistlərin özlərinin etiraf etdikləri kimi, onların ölkəsinin rəhbəri fikrini hətta öz ana dilində izah etməyə çətinlik çəkir, dedikləri heç də həmişə lazımcına əlaqəli olmur.

Qarşımızda, sadəcə, Azərbaycan Prezidenti çıxış etmirdi. Qarşımızda əyləşən, sualları dinləyən

və onlara son dərəcə sərrast cavablar verən cəmi üç ay bundan əvvəl Azərbaycan xalqının Vətən müharibəsində möhtəşəm Qələbə qazanmış dövlət başçısı idi. Qarşımızda qalib Ordunun sərkərdəsini, Müzəffər Ali Baş Komandanı gördük! Buna görə də tamamilə gözəl idi ki, məhz bu mətbuat konfransı bütün dünyanın diqqətini cəlb edəcək. Hazırda həmin mətbuat konfransının dünya mediasında bu qədər geniş işıqlandırılması buna əyani sübutdur. Aydın məsələdir ki, bu mətbuat konfransını yaxın-uzaq ölkələrdə siyasətçilər, icmalçılar, politoloqlar və ən müxtəlif kalibrli ekspertlər diqqətlə izləyir, deyilən hər bir sözü, səslənən hər bir fikri təhlil edir, ola bilsin müəyyən gizli sətirləti mə-

nalari duymağa çalışırdılar. Hərçənd buna elə bir zərurət yox idi, çünki Prezident İlham Əliyev həmişəki kimi, birbaşa, açıq danışır, heç bir ikimənəlikə, yozumlara yer qoymurdu.

Bu və ya digər səbəblər üzündən birbaşa yayımı izləyə bilməyənlər üçün isə həmin gün rəqəmsal XXI əsrin daha bir yeniliyi - "Twitter" və "Telegram" kanalı köməyə gəldi. Səmimi etiraf edirəm, sosial media platformaları bazarında bolluq şəraitində mən "Twitter"-in böyük fanatı olmamışam və hətta "Telegram" kanalından istifadə etməmişəm. 2020-ci ilin ildırım sürətli Vətən müharibəsi isə sanki hiss olunmadan, lakin müharibənin özü kimi çox sürətlə öz təşihlərini etdi, başqa platforma-

ları ikinci plana keçirdi. Bütün Azərbaycan "Telegram" kanalında qeydiyyatdan keçməyə tələsdilər, çünki ölkəmizin Müdafiə Nazirliyinin hərbi məlumatları və informasiya agentliklərinin, o cümlədən AZƏRTAC-ın qaynar xəbərlərinə istinadla ən operativ rejimdə bu kanala daxil olmağa başlamışdı. Prezidentin tvitləri isə az qala Vətən müharibəsinin növbəti rəmzinə çevrildi. Ölkəmizdə və xaricdə yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin mikrobloqunda qısa, lakin böyük coşqu və sevinc hissi doğuran xəbərlərini səbirsizliklə gözləyirdilər. İnsanlar bu xəbərləri bir-birinə göndərməyə və sosial şəbəkələrdə paylaşmağa tələsirdilər. Bu, artıq hər birimizin heç vaxt unutmayacağı fenomen idi. Bu, Vətən müharibəsinin və Böyük Qələbənin ən emosional məqamlarından biri idi.

İndi də belə oldu, mətbuat konfransında iştirak edən jurnalistlər, habelə birbaşa yayımı "YouTube" kanalında izləyən reportyorlar Prezidentin cavablarında səslənən fikirləri çox qısa formada, tezislər şəklində, bəzən bir-cə cümlə ilə "Twitter" və ya "Telegram" kanalı vasitəsilə ötürürdülər. Həmin vaxt küçələrdə, avtomobillərdə, qatarlarda, avtobuslarda olan vətəndaşlar isə məlumatları və tvitləri öz smartfonlarında izləyir, mətbuat konfransının gedişindən dərhal xəbər tuturdular. Sonrakı günlər ərzində isə Prezidentin söylədiyi ən mühüm fikirlər, verdiyi mesajlar dövlətimizin başçısının rəsmi mikrobloqunda yerləşdirildi. Bir məqamı xüsusi qeyd etmək istərdim ki, həmin fikirlər çox gözəl tərtib edilib. Yeni, bu, sadəcə, bir-iki cümləlik mətn deyil, infoqrafika elementlərindən və rənglərin uğurlu qammasından istifadə edilməklə tərtib olunmuş fikirlərdir. Bunun özü də digər dövlətlərin başçılarına bir nümunə ola bilər.

Mətbuat konfransının tarixi təsadüfi seçilməmişdi. Həmin gün Azərbaycan xalqı ilə bərabər, bütün sivil dünya da Xocalı soyqırımının kədərli ildönümünü qeyd edirdi. Təsədüfi deyil ki, Prezident çıxışının elə ilk cümləsində məhz bu mövzuya toxundu, hər şeyi öz adı ilə adlandırdı. "Xocalı soyqırımını Ermənistan faşizminin təzahürü idi", - deyən Prezident İlham Əliyev qətiyyətlə bəyan etdi ki, ölkəmiz güclü dövlət kimi bir daha heç vaxt erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcək. Azərbaycan xalqının döyüş meydanında Xocalı qurbanlarının qisasını alması bunun sübutudur. Prezident dedi: "44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi tor-



ictimaiyyətə aydın və birmənalı mesajları yan mətbuat konfransı haqqında bəzi düşüncələr

paqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq".

Erməni silahlı dəstələrinin törətdiyi dəhşətli cinayətin ildönümü günündə Azərbaycan Prezidentinin xarici jurnalistlərlə görüşü bu mətbuat konfransına müəyyən rəmzi mənə verir və dünya birliyi ilə ünsiyyətdə "sözün gücü"nü nümayiş etdirirdi. Axı, bir sıra mühüm mesajlar siyasi mərkəzlərə məhz KİV-lərlə çatdırılır.

Mətbuat konfransının gedişində mesajlar isə bol idi. Onlardan ən əsaslarına diqqət yetirək: münaqişə artıq keçmişdə qalıb, Azərbaycan xalqı öz dövlətinin ərazi bütövlüyünü bərpa edib. Bu, tarixin məntiqli gedişidir, indi onu heç kəs geri döndərə bilməz. Ermənistan logistik baxımdan təcrid olunub, mədəni-siyasi baxımdan sarıslıb, onun iqtisadi imkanları tükənib. O, kənardan kömək göstərməyə və qonşu ölkələrlə normal münasibətləri bərpa etməyə, ayağa qalxmaq iqtidarında deyil. Azərbaycan daha da güclənəcək, Ermənistan isə daha da zəifləyəcək, bu iki dövlətin gücü arasında ki fərq daha da artacaq. Buna görə də Köçəryan-Sarkisyan xuntasının başçılarından revans haqqında hər hansı populist söhbətləri nəinki absurdur, həm də, ilk növbədə, Ermənistanın özü üçün təhlükəlidir. "Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir", - deyərək birmənalı şəkildə xəbərdarlıq edən Prezident Əliyev öz mesajını maksimum aydın şəkildə səsləndirdi. O, sualların birinə cavab verərkən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə sitat gətirdi. Putin demişdi ki, Ermənistanın üçtərəfli Bəyanatı yerinə yetirməkdən imtina etmək cəhdi ondan ötrü "intihar" olacaq. Prezident İlham Əliyev əlavə etdi ki, o, rusiyalı həmkarının bu fikrinə tamamilə şərikdir.

Prezident ona sual verən jurnalistlərə, eyni zamanda, kompüterlərin, qacəllərin və televizorların ekranları qarşısındakı tamaşaçılara bir daha, bu dəfə artıq Müzəffər sərkərdə kimi xatırladı ki, erməni işğalının davam etdiyi bütün onilliklər ərzində bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, habelə ayrı-ayrı ölkələr Azərbaycana misli görünməmiş dərəcədə təzyiq edirdilər. Onlar özlərinin qeyri-rəsmi mesajlarında Bakıya "yarlanmış realılıqlarla" barışmağın zəruri olması barədə signal verir, bizim ölkəmizi "uduzmuş tərəf" adlandırıb və Azərbaycana "pis" ilə "ən pis" arasında seçim etməyi məsləhət görürdülər. Yaxşı, onları müəyyən mənada başa düşmək olar - xüsusən

ikili standartların, gizli və açıq islamofobiya və türkofobiyanın hökm sürdüyü dünyada uzaq və yad Azərbaycan xalqının amalları onların nəyinə gərəkdir! Onlar üçün əsas məsələ beynəlxalq reytinglərini yüksəltməkdən ötrü guya nizamlanmış bir münaqişəni öz aktivlərinə yazmaq idi. Qarabağın kimə - işğalçılara, yoxsa bu yerin əzəli sahiblərinə, öz ata-babaları yurdlarından qovulmuş sakinlərə qaytarılması isə onları az rahat edirdi.

İndi rollar dəyişib: Azərbaycan qalib gəlib, yeni realılıqlar yaranıb. İndi qoy, elə həmin qüvvələr məğlub olmuş tərəfi dilə tutsunlar ki, o, bizimlə barışsın. "İndi Ermənistan qarşısında bir neçə seçim var və onların arasında Ermənistan üçün ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Əks-təqdirdə, onlar üçün daha da böyük problemlər yarana bilər", - deyərək qarşı tərəfə xəbərdarlıq edən Prezident bu mesajı başqa aktorlara da ünvanlayırdı.

Bununla əlaqədar, əldə edilmiş razılaşmaların yerinə yetirilməsini pozan, lakin köhnə adətli üzrə öz təqsirini başqasının üstünə yıxmaq istəyən Ermənistan rəhbərliyinin növbəti yalanını ifşa etmək çox vacib idi. Söhbət erməni tərəfin daim Azərbaycanı hansısa "hərbi əsirləri" saxlamaqda, Bakının guya "razılaşmaları pozaraq" həmin şəxsləri İrəvana verməkdən imtina etməsindən gedi. Üçtərəfli Bəyanatın imzalandığı vaxta qədər qeydiyyata alınmış hərbi əsirlərin hamısı, həm də Azərbaycan öz vətəndaşlarını geri almazdan əvvəl erməni tərəfə verilib. Prezident İlham Əliyev sualların birinə cavabında bu barədə danışdı. Lakin İrəvanın hansı səbəbdən Bəyanatın üçüncü bəndini pozması və öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmaq əvəzinə oraya, özü də müharibə başa çatandan bir neçə həftə sonra təxribatçılar göndərməsi barədə həm erməni boşboğazlar, həm də onların xaricdəki rüporları rüsvayçı şəkildə susurlar, onlara, sadəcə, üzündən oxumaq üçün mətn verilir. Bəs onlardan kimse maraqlanıbmı ki, bu 60-dan çox adam kimdir, onlar Azərbaycan ərazisinə necə və nə vaxt keçiblər və ən başlıcası, onlar ölkəmizə nə məqsədlə gəliblər?! Axı, onlar buraya gül əkmək və ya kəpənək dalınca qaçmaq üçün gəlməyiblər.

Azərbaycanda hərbi əsir yoxdur, həmin 60 nəfər terrorçu və təxribatçıdır, bu cür hallarda bütün başqa ölkələrdə də belələri ilə söhbət qısa olur. Buna görə də Ermənistanda və onu himayə edən dairələrdə artıq çoxdan başa düşməli idilər ki, deməyə

hoqqalar, istəriya, qara piar, Azərbaycanın xaricdəki səfirlikləri qarşısında təşkil olunan hər cür oyunbazlıqlar, ucuz fləşmoblar artıq bizə təsir etmir. Əslində, onlar əvvəllər də güclü təsir etmirdi, nəinki Qələbədən sonra! Öz ölkələrinin biabırçı kapitulyasiyasından sonra Azərbaycanın ərazisinə soxulmuş, müharibədən sonra bizim döndür hərbi qulluqunu və mobil rabitə operatorunu qətlə yetirmiş terrorçular məhkəmə qarşısına çıxarılacaq və "terrorizm" maddəsi ilə ittiham olunaraq qanun qarşısında cavab verəcəklər. Onları müdafiə etmək üçün səsinə ucalandan Avropa Parlamentinin üzvləri, müxtəlif dövlətlərin parlamentlərinin deputatları, üçüncü ölkələrin mədəniyyət xadimləri isə beynəlxalq hüquq sahəsinə aid məsələləri şərh etməkdənsə, mahni oxumağı, rəqs etməyi, filmlər çəkməyi və simfoniya yazmağı daha yaxşı bacarırlar. Qoy, onlar fikir-ləşsinlər, Quantanamo, Əbu-Qreyb məbuslarının, İŞİD, Əl-Qaidə və başqa təşkilatların terrorçularına azadlıq verilməsini tələb edərdiləri? Bəlkə türkləri və azərbaycanlıları qətlə yetirənlər terrorçu "hesab edilmir"? Qoy, onlar erməni xuntasının iki Kəlbəcər sakini - öz dədə-baba yurdunda doğmalarının məzarlarını ziyarət etməyə cəsarəti çatmış insanları neçə il həbsxanada saxladıklarını yada salsınlar.

Prezident İlham Əliyev jurnalistlərdən birinin sualına cavab verərkən bu mövzuya birdəfəlik nöqtə qoydu, bu məsələ bağlanıb və Azərbaycana təzyiq göstərməyin faydası yoxdur. Amma Ermənistanın istər işğal illərində, istər müharibə günlərində, istərsə də bu gün törətdiyi hərbi cinayətlər məsələsi açıq qalır. Axı, Prezidentin qeyd etdiyi kimi, minalanmış sahələrin xəritələrini verməkdən imtina edilməsi də belə müharibə cinayətlərindən biridir.

Dövlətimizin başçısı öz cavablarında bir daha xatırladı ki, Azərbaycan Ermənistanın zəbt etdiyi ərazilərini işğaldan könüllü azad etməsinə təqribən 30 il gözləyib. Bizim bu məsələni hərbi yolla həll etmək üçün dəfələrlə imkanımız olub, lakin ölkəmiz son məqama qədər gözləyib, qan tökülməsini istəməyib, Ermənistanı vicdanlı olmağa, vəziyyəti anlamağa çağırıb, bunun nəticələri barədə xəbərdar edib, insan tələfatının qarşısını almaq üçün hər cür - mümkün olan və olmayan şanslar verib. Prezident İlham Əliyev Britaniyanın "Telegraph" xəbər agentliyinin müxbirinin sualını cavablandırarkən xatırladı ki, hətta müharibə dövründə də Bakı qan tökülməsinin dayandırılması

üçün İrəvana bir neçə dəfə şans verib. Ermənistan hökumətinin başçısı öz qoşunlarının çıxarılması qrafikini elan etsəydi, elə həmin anda müharibə dayandırılardı. Bu, Azərbaycan dövlətinin sülhsevərliyini və müharibənin nə ilə nəticələncəyini ilk günlərdən bildiyi halda öz qoşunlarını mənasız qırğına göndərən Ermənistan rəhbərliyinin avantürizmini bütün dünyaya göstərdi.

Hətta bütün baş verənlərdən, yaşanmış bütün sarsıntılardan sonra da Azərbaycan öz düşməninə yenə birinci olaraq kömək əli uzadı, əməkdaşlıq, birgə iqtisadi inkişaf, kommunikasiya layihələri təklif edir, başa salır ki, bu layihələr bütün tərəflərin xeyrinə olacaq və heç kəs uduzmayacaq. Prezidentin dediyi "Bunun yeganə yolu isə əməkdaşlıqdır. Bizim məqsədimiz artıq üçtərəfli qaydada - Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, burada Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrinə görəcəklər" sözləri Ermənistanda sağlamlıq düşüncəli insanlara ünvanlanmış daha bir mesaj idi. Yuxarıda sitat gətirdiyimiz sözlərdən dərhal sonra səslənən mesaj isə revansist məqsədlər güdənlərə ünvanlanmışdı. Prezident İlham Əliyev çox ciddi şəkildə xəbərdarlıq etdi: "Ermənistan siyasəti dairələri anlamalıdır, hər hansı bir revans və ya qısas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsek, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revansizim və qısas cəhdləri olmamalıdır".

Yaponiyanın "Jiji Press" agentliyinin müxbirinin sualına Prezidentin cavabında daha bir mühüm mesaj səsləndi. Bu, azərbaycanlı köçkünlərin hazırda sülhməramlıların nəzarətində olan zonalara aid edilən yerlərə, məhz Xocalıya və digər yaşayış məntəqələrinə qayıtmasının la-büdlüyü barədə idi. Prezident İlham Əliyev birmənalı şəkildə bəyan etdi: "Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdır, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış Bəyanatda bu, göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır

ki, süni əngəllər yaratmaq istəyə ancaq özünə zərbə vurmuş olar".

Prezident başqa bir sualın cavabında vurğuladı ki, indi artıq Dağlıq Qarabağ anlayışı yoxdur. O, tarixdə qaldı. İndi Azərbaycanın tərkibində vahid Qarabağ var.

Azərbaycan dövlətinin başçısının dünya liderlərinə bir mesajı da diqqətdən kənar qala bilməzdi. O, həmin liderləri bundan sonra Ermənistanla pulsuz silah verməkdən çəkinməyə, imkan daxilində ona verilmiş ölümsəçən silahları - "İskəndər", "Toçka-U", "Skad" raket sistemlərini geri almağa çağırırdı. Axı, avantüristlərin, özü də bu və ya digər raket növləri arasında fərqi görməyən avantüristlərin əlində belə silahlar dəhşətli nəticələrə gətirib çıxara bilər. Prezident o vaxta qədər ictimaiyyətə məlum olmayan daha bir detallı açıqladı: müharibə günlərində Vladimir Putin ilə çoxsaylı danışmaların birində o, Rusiya rəhbərindən İrəvana təsir göstərməsini, onu Azərbaycanın dinc şəhərlərinə qarşı raketlərdən istifadə etməkdən çəkindirməsini xahiş etmiş, əks halda, Bakının İrəvana cavab zərbələri endirməyə hazır olduğunu bildirmişdi. Dövlətimizin başçısı xəbərdarlıq edərək dedi: "Əks halda, bizim seçiminiz olmayacaq, biz onların şəhərlərini bombalayacağıq. Bizdə hər şey nişan altında idi. Bizim raketlərimiz təkcə Naxçıvan Muxtar Respublikasından deyil, digər regionlardan da rahatlıqla Yerevanadək çatır. Biz bunu hər an nümayiş etdirə bilərik. Buna görə də mənim bu çağırışım artıq bütün qırmızı xətləri keçmiş, azğınlaşmış Ermənistan hərbi-siyasi rəhbərliyini vəziyyətin sağlamlıq düşüncəli təhlilinə çağırış idi".

Bu açıq-aydın mesaj müharibədən sonra da öz aktuallığını saxlayır. Ermənistanda başa düşməlidirlər ki, ona hökmən cavab verəcək və bunun bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzünə düşəcək. Prezident İlham Əliyevin etiraf etdiyi kimi, onun Rusiya rəhbəri ilə telefon danışmalarının gedişində bu məsələnin müzakirəsi faktı İrəvan üçün bir növ "soyq duş" effekti verməlidir: əgər siz bu cür təxribata getsəniz, sizə dərhal cavab verəcək və heç kəs sizi dəstəkləməyəcək, heç kəs köməyinə gəlməyəcək! Bütün bunların Ermənistan rəhbərliyinin diqqətinə hansı formada çatdırıldığını bilməsək də, Bərdəyə zərbə endiriləndən sonra bu cür təxribatların dayandırıldığı göz qabağındadır. Bakının xəbərdarlığı İrəvanda quzğunların dumanlı başlarını ayıltı.

Ardı Səh. 10

Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları

Dövlətimizin başçısının dünyada bənzəri olmayan mətbuat konfransı haqqında bəzi düşüncələr

Əvvəli-Səh-9

Rusiyanın Ermənistan ordusu-nu modernləşdirmək planları barədə məlumat haqlı olaraq Prezident-i heyrləndirdi. O, "Zvezda" telekanalı vasitəsilə müvafiq ünvan sahiblərinə müraciətlə dedi: "Nə üçün? Nə məqsədlə? Mənim sualım əsaslıdır. Mən sizin kanalınız vasitəsilə, bugünkü birbaşa translyasiya vasitəsilə soruşuram: nə üçün? Buna heç bir zərurət yoxdur". Prezident İlham Əliyev bu günlərdə Ermənistanda hökm sürən siyasi hərç-mərcliyi xatırladaraq soruşdu: "Belə adamların əllərinə təhlükəli silah vermək olarmı?".

Eyni zamanda, Prezident İlham Əliyev Bakı ilə Moskva arasında hərbi-texniki əməkdaşlığın səviyyəsini çox yüksək qiymətləndirdi. O, Rusiya silahının keyfiyyəti barədə də yüksək fikirdə olduğunu bildirdi. Prezident Rusiya silahının ayrı-ayrı növlərinin "effektivliyinin 10 faiz olması" barədə Paşinyanın dediklərini nəzərdə tutaraq dəqiqləşdirdi: "Rusiyanın hərbi texnikası bəzi göstəricilər üzrə dünyada ən yaxşı texnika və bü-tövlükdə dünyada ən yaxşı texnikalardan biridir. Sadəcə, o, düzgün əllərdə olmalıdır ki, sonradan bu cür əsassız, əslində, Ermənistanda hərbi-siyasi böhrana gətirib çıxarmış ittihamlar olmasın".

Azərbaycan dövlətinin başçısı Britaniyanın "Independent" qəzetinin müxbirinin sualını cavablandırarkən daha bir mühüm mesaj sə-ləndirdi: xarici ölkə əsgərlərinin

Azərbaycan ərazisində qalmaları müvəqqəti xarakter daşıyır - bu, hansısa "hərbi baza" deyil və əgər beş ildən sonra Azərbaycan həmin əsgərlərin burada olması məsələsinə öz fikrini bildirərsə, onların fəaliyyəti başa çatacaq. Beləliklə, Prezident üçtərəfli Bəyanat imzalandığı andan etibarən yəqin ki, hər bir vətəndaşımızı narahat edən bir sualı Azərbaycan cəmiyyətinin gündəliyindən çıxarmış oldu. İndi Bakının rəsmi mövqeyi açıq elan edilib. Bu da öz növbəsində, əksəriyyəti müxalifət dairələrindən olan çoxsaylı opponentləri tərkisilah edir, Azərbaycana o qədər də rəğbət bəsləməyən bəzi əcnəbi şərhçilərin nikbinliyinə son qoyur.

Bir mühüm məsələ də var ki, Prezident İlham Əliyev sülhməramlı kontingentin müsbət rolunu məhz azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtması kontekstində qeyd edib. Əgər həmin əhali qayıdarkən sülhməramlılar tərəfindən onların təhlükəsizliyinə zəmanət verilməsi tələb olunursa, onlar haraya qayıdacaq? Təbii ki, sülhməramlıların nəzarətində olan zonaya, bu insanlar etnik təmizləməyə məruz qaldığı illərdə qovulduqları keçmiş DQMV-nin Xocalı, Kərkicahan, Umudlu, Muğanlı, Əmiranlar, Kuropatkino, Cəmili, Meşəli, Sırxavənd, Çərəktar, Narınclar, Kosalar, Malibeyli və azərbaycanlılar yaşayan digər kəndlərə qayıdacaqlar.

Ermənistan tərəfindən ölkəmizə vurulmuş zərərin həcmnin hesablanması və beynəlxalq qurum-

larda iddia qaldırılması mövzusu ayrıca diqqət tələb edir. Prezident öz çıxışında bu sahədə aparılan böyük iş barədə jurnalistlərə məlumat verdi, lakin, eyni zamanda, qeyd etdi ki, hələ çox məqamlar beynəlxalq məhkəmənin mövqeyindən və onun obyektivliyindən asılıdır. Hakimlər ədalət normalarına riayət edəcəklər, yoxsa yenə siyasi sifariş yerinə yetirəcəklər? Prezident İlham Əliyev bu fikri səsləndirərək bu dəfə beynəlxalq birliyə daha bir mesaj ünvanladı. Prezident bildirdi ki, ölkəmizdə bu praktika və analogi presedentlər ilə yaxşı tanışdırlar və hakimlər bu məsələyə ədalətlə yanaşsalar, Ermənistanın dünyadakı himayədarlarının siyasi sifarişlərindən asılı olmasalar, cavabdehin gözlənilən hökmdən yaxa qurtarmaq şansı olmamalıdır. İndi beynəlxalq strukturlar özləri vicdanlılıq və obyektivlik imtahanı verməli olacaqlar.

Ümumiyyətlə, həmin mətbuat konfransını həqiqətən tarixi hadisə kimi səciyyələndirmək olar. Dövlətimizin başçısının qeyd etdiyi kimi, o, özü sonuncu dəfə jurnalistlərlə məhz bu cür geniş formatda nə vaxt görüşdüyünü xatırlamırdı. Prezident bunu onunla izah etdi ki, bu qədər çoxsaylı xarici jurnalistin eyni vaxtda ölkəmizdə olması şəraitində müzakirələr üçün heç də həmişə bu qədər mövzu yığılıb qalmamışdı. Məhz indi belə bir fürsət yaranıb, media işçilərindən azad edilmiş ərazilərə səfərləri çərçivəsində Prezidentdən müsahibə verməsi xahişləri alınıb. Media nümayəndələri ilə görüşün ən

yaxşı forması məhz bu cür mətbuat konfransı olub. Mühəribə dövründə isə dövlətimizin başçısı 44 gün ərzində xarici KİV-lərə 30-dan çox müsahibə verib.

Beləliklə, Prezident İlham Əliyev bütün dünyaya bir daha nümayiş etdirdi ki, o, mətbuata daim açıqdır. Müxbirləri qəbul edərkən, onların suallarını cavablandırarkən bəyanatlar verir, mesajlar göndərir, həm ölkədə, həm də xaricdə cəmiyyəti istər döyüş meydanında, istərsə də siyasi arenada baş verən proseslər barədə məlumatlandırır. Prezident haqlı olaraq dedi: "Buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordu-muzun buna ehtiyacı var idi. Bili-rəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur".

KİV-lərin köməyi ilə ictimaiyyətə daimi əlaqə dünya mediasının Azərbaycana münasibətinin dəyişməsinə müsbət rol oynayıb. "Bu məsələyə yanaşma dəyişir, fikirlər dəyişir və realıq artıq daha yaxşı dərk edilir", - deyən Prezident bildirib ki, mühəribə dövründə o, Azərbaycana hücumlar ediləcəyini və ədalətsiz yanaşmaları gözləyirdi. Lakin Azərbaycanın haqq işinin bütün dünyada etiraf edilməsi, həmçinin onilliklər boyu davam etmiş işğal dövründə xalqımızın Birinci Qarabağ müharibəsindən sonra yaranmış status-kvo ilə razılaşmamasını birçə gün belə bildirməməsi faktı öz rolunu oynayıb - dünyada Azərbaycan xalqı üçün bu ağırlıq məsələyə daha həssas yanaşmağa başlayıblar və bu,

mühəribə günlərində də özünü göstərüb.

"Məni təəccübləndirdi ki, Azərbaycana qarşı ədalətli mövqe var idi. Bunun da əlbəttə, səbəbi ondan ibarətdir ki, biz haqlı idik, biz öz ərazilərimizi işğaldan azad edirdik. Mənim beynəlxalq media-ya mesajım ondan ibarətdir ki, hər zaman həqiqətləri söyləyin, siyasi sifarişlərdən uzaq olun". Əminəm ki, Prezidentin bu mesajı həm də təcrübəli siyasi xadimin jurnalistlərə xeyirxah məsləhəti - vicdanlılığı, obyektivliyi qoruyub saxlamaq və "bizim etdiklərimizin hamısını göz-dən salmaq, bizə qara yaxmaq, Azərbaycan haqqında və onun hökuməti barədə yalan təsəvvürlər yaratmaq" məqsədi güdən rəhbərlərinin göstərişlərinə həmişə əməl etməmək tövsiyəsi kimi qəbul olunub.

Xocalı soyqırımının 29-cu ildönümü günündə Azərbaycan Prezidenti İlham Əliyevin həqiqətən tarixi mətbuat konfransı sonradan dünya KİV-lərində müsbət yöndən işıqlandırılıb. Bu fakt onu göstərir ki, jurnalistlərin Azərbaycana şəxsən səfər etmələri, onların burada öz gözləri ilə gördüklərini yuxarıdan "kukla oynadanların" göstərişi ilə deyil, vicdanla işıqlandırmaları obyektiv jurnalistin reputasiyasını qoruyub saxlamaq üçün yeganə düzgün yoldur. Bu, bizim peşə nümayəndələrinin kredosu olmalıdır.

Aslan Aslanov
AZƏRTAC-ın İdarə
Heyətinin sədri,
OANA-nın vitse-prezidenti

Azərbaycanla Ermənistan arasında sərhəd-keçid məntəqələri yaradılacaq



"İşğadan azad edilmiş ərazilərin bərpası və ticarətin həmin bölgədə də aparılması ilə bağlı ən vacib məsələlərdən biri tranzit əlaqələrinin yaradılmasıdır. Gömrük Komitəsi də hazırda üçtərəfli - Azərbaycan, Ermənistan və Rusiya ilə birgə postların yerinin və keçidinin müəyyənləşdirilməsi ilə bağlı ke-

"Ermənistanla həm Nax-

çıvan, həm digər istiqamətlərdə sərhəd-keçid məntəqələrinin müvafiq yerlərində hələ ki, ümumi tranzit qaydaları üzərində iş getdiyindən onun yerləri fikir söyləyə bilməyəcəyəm. Ən azından onu bilirik ki, bu koridor region dövlətlərinin tranzit potensialını qarşılamaq üçün yeganə ən qısa və ekonomik dəhlizdir. Bu istiqamətdə həm Naxçıvana, həm də Ermənistandan bağ-lanan Sədərək istiqamətində, Naxçıvandan- Ordubad-dan bağlanan Ermənistan istiqamətində, Ermənistan-dan təkrar Zəngilan bağ-lanan hissədə gömrük postları təşkil olunacaq. Bundan əlavə postların da açılması ehtimalı var", -deyə S. Mehdiyev qeyd edib.

Azərbaycan və Türkiyə arasında növbəti hərbi təlimlər baş tutacaq

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbiçilərinin qrafikə əsasən birgə hərbi təlimləri davam edəcək. SİA-nın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Can Azərbaycanla "bir millət, iki dövlət" anlayışı ilə bir və bərabər fəaliyyətə davam edirik. Altı həftə davam edəcək təlimlər üçün İspartaya gələn qəhrəman Azərbaycan Ordusuna mənsub qardaşlarımızı hava limanında qarşıladıq", - nazirlikdən bildirilib. Xatırladaq ki, sonuncu hərbi təlimlər ötən ay Qarsda baş tutub və uğurla başa çatdırılıb.



Rövşən

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün 04.03.2021
Ümumi müalicə olunan sayı	235647
Ümumi sağlamlıq sayı	229267
Aktiviyyət sayı	3148
Ümumi test sayı	2627991
Ümumi ölümlər sayı	3232
Yeni müalicə olunan sayı	314
Yeni sağlamlıq sayı	124
Ümumi test sayı	9183
Ümumi ölümlər sayı	2

tiv xəstə sayı 3 148 nəfərdir. Ölkədə son sutka ərzində 9 183, hazırkı dövrdə isə 2 627 991 test aparılıb.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 314 yeni yoluxma faktı qeydə alınıb, 124 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 235 647 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 267 nəfər müalicə olunaraq sağalıb, 3 232 nəfər vəfat edib, ak-

Təbii ki, dünyaya gəldiyimiz yurd, böyüyüb boya-başa çatdığımız doğma ocaq şirindir. Biz onlardan ayrı qala bilmirik. Otuz ilə yaxın əzablı həsrət bu həqiqəti bizə daha aydın şəkildə əyani olaraq anlatdı. Azərbaycan Ordusunun müzəffər yürüşü ilə erməni işğalı altında inləyən torpaqlarımız nəhayət, azad edildi. Lakin mənfur düşmənlərimiz torpaqlarımızın hər qarışını minalayaraq gediblər.

Ona görə də dörd ay keçməsinə baxmayaraq hələ də minaları təmizləyib ərazilərimizi təhlükəsiz hala salmaq mümkün olmayıb. Məğlub ölkənin hərbi rəhbərliyi minalanmış sahələrin xəritəsini müxtəlif bəhanələr gətirərək bizə vermir. Təhlükəni nəzərə alaraq dövlətimiz xəbərdarlıq edib ki, mülki əhali minalardan təmizlənməmiş ərazilərə getməsin. Artıq neçənci dəfədir ki, icazəsiz səfər edənlər minaya düşərək ya həyatlarını itiriblər, ya da ömürlük şikəst həyatı yaşamağa olublar.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz olaraq, nəzarət postlarından kənar yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına təəssüf ki, hələ də rast gəlinir. Bu günlərdə mina partlayışından Ağdam Rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadənin ayağının amputasiya olunması hamımızı məyus etdi. Onun icazəsi olsa da, Novruzlu kəndi ərazi-



sinde iş görmək üçün gedərkən belə bədbəxt hadisə baş vermişdir. Ancaq görünür bəziləri hətta belə hadisələrdən də nəticə çıxarmır, öz həyatlarını təhlükəyə atırlar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 3-ü gecə saat 4 radələrində polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 7 avtomobildə olan 11 nəfər saxlanılmış və aidiyyəti üzrə Füzuli Rayon Polis Şöbəsinə

gətirilmişdir.

Araşdırmalarla onların Füzuli rayonunun Zobucuq qəsəbə sakinləri R.Əsədov, C.Şükürov, M.Məhərrəmov, Ş.Süleymanov, İ.Mahmudov, N.Əmirov, C.Məmmədov, Z.Orucov, F.Alişov, A.Quliyev və S.Əsədov olmaları müəyyən edilib. Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görüldü.

Bir daha xatırladıq ki, Azərbaycan və Türkiyə istehlakçıları və minatəmizləyənləri on minlərlə hektar ərazini təhlükəsiz vəziyyətə gətiriblər və bu iş fasiləsiz olaraq davam etdirilib. Bu mühüm işdə



bizə dost Pakistanın da mütəxəssisləri kömək edirlər.

Rusiya sülhməramlı kontingentinin humanitar mina təmizləmə bölüyünün şəxsi heyəti də Qarabağda ərazilərin partlayıcı predmetlərdən təmizlənməsi işlərini davam etdirir.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Göstərilir ki, minatəmizləmə əməliyyatı çərçivəsində Ağdərədə rusiyalı istehlakçılar tərəfindən 30-dan çox 152 millimetrik qəlpəli-fuqas tipli artilleriya mərmisi zərərsizləşdirilib.

Ümumilikdə 2020-ci ilin noyab-

rın 23-dən bu günə kimi 1 548 hektar ərazi, 484 kilometr yol, 1 524 bina, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış sursatlardan təmizləndi, 24 994 partlayıcı predmet aşkar edilərək məhv edilib.

Hörmətli soydaşlarımıza məsləhət görürük ki, torpaqlarımız minalardan təmizlənməmiş oralara səfər etməsənlər, özlərini və doğmalarını müsibətə, məhrumiyyətə düşürməməsənlər. Yurda köçməyə lap az qalıb, doğma yurd həsrətinə otuz il dözmüşük, bir neçə ay da dözək.

Vəli İlyasov

Övladınızın telefonunu necə güvənli hala salmaq olar?

Ağıllı telefonlar 7-dən 70-ə qədər hər kəsin həyatında mühüm yer tutur. SİA-nın verdiyi məlumata görə, uşaqların həyatına da daxil olan bu texnoloji cihazları bir neçə addımla güvənli edə bilərik. Onların təhlükəsizliyi üçün bəzi vacib tövsiyələr aşağıdakılardır.

- **İnternet filtrlərini aktivləşdirin**

"YouTube"da və bənzər saytlarda övladınızın görməsinin istədiyiniz məzmunu əsasən filtrlə seçin. Həm tətbiqdə, həm də veb brauzerdə məhdud rejimi aktivləşdirdiyinizə əmin olun.

- **Tətbiqlərə girişlərini bloklayın**

Filmlərdə və seriallarda olduğu kimi, tətbiqetmələrdə də yaş məhdudiyyəti var. Yeni telefonunuzu övladınıza təhvil verməzdən əvvəl, yetkin yaşda olmaması səbəbindən sosial şəbəkələrə daxil olmağı telefonun parametrlərindən bağlayın. Bildirişləri elə tənzimləyin ki, övladınız yeni bir tətbiq yükləmək istədikdə sizdən razılıq alınsın. Bununla da övladınızın telefonunda baş verənlər barədə xəbərdar ola bilərsiniz.



niz.

- **Fövqəladə hallarda əldə edilə bilən bir siyahı hazırlayın**

Sağlamlıq tətbiqi rəqəmsal şəxsiyyət vəsiqəsi kimi qəbul edilir. Fövqəladə hallarda; dərman allergiyası, tibbi vəziyyət, qan qrupu və daha çox məlumatı telefonda saxlamağa imkan verir. Bu tətbiqdə həkiminizin, özünüzdən və həyat yoldaşınızın, yeni ən qısa müddətdə əldə edilə biləcəyi bir yetkin şəxsin telefon nömrələrini əlavə edin.

- **Onlarla sosial medianın mənfi tərəfləri barədə danışın**

Sosial medianın insan münasibətlərinə ziyanı barədə övladınızla söhbət edin. Virtual dostluqlara güvənməməyiniz vacibliyini izah edin. Övladınızı sosial medianın gücündən qurtarmaq üçün onları idmana,

dostları ilə görüşməyə və daha maraqlı fəaliyyətə yönəldin.

- **Aranızda kod təyin edin**

Aranızda təcili vəziyyət kodu təyin edin (məsələn "X"). Göndərilən həmin kodla övladınızın narahat bir mühitdə qaldığını və bununla da onu həmin məkandan aparmalı olduğunuzu anlama bilərsiniz.

- **Daim telefonla maraqlanmayın**

Unutmayın ki, siz nə edirsinizsə, övladınız da onu öyrənir. Buna görə ailədə telefonun istifadə olunma biləcəyi və bilməyəcəyi saati və yeri müəyyənəldir. Misal üçün: ailə olaraq yemək yeyərkən telefonla məşğul olmayın, əksinə, daha rahat zamanda istifadə edin.

Sadıxzadə Ayşən

Buraxılış imtahanlarının keçirilmə qaydası dəyişdirilib

Baş nazir Əli Əsədov "Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları"nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, "Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları" tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından, tipindən və növündən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində ümumi təhsil pilləsində ümumi təhsili həyata keçirən təhsil müəssisələrində təhsilalanların yekun attestasiyasının aparılması qayda-



larını müəyyən edir. Bu Qaydalarda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının iki mərhələdə keçirilməsi nəzərdə tutulub.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qüvvədə olduğu müddətdə, imtahan iştirakçılarının həyat və sağlamlıqlarının daha səmərəli qorunması, xəstəliklərin

geniş yayılmasının qarşısının alınmasının təmin edilməsi buraxılış imtahanının bir mərhələdən ibarət olmaqla keçirilməsini zəruri edir.

Bununla əlaqədar Nazirlər Kabinetinin qəbul edilmiş qərarı "Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları"nda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının artıq bir mərhələdən ibarət olmaqla keçirilməsinə dair dəyişikliyi nəzərdə tutur. Eyni zamanda, qərarda, buraxılış imtahanının bir mərhələdə keçirilməsi ilə əlaqədar fənlər üzrə test tapşırıqlarının yeni sayı da əks olunub.

AZAL Azərbaycana gələcək şəxslərlə bağlı məlumat yaydı

Koronavirus infeksiyasının yayılmasını minimuma endirmək məqsədilə, Azərbaycana gələn bütün səfərlər təyyarəyə minməzdən əvvəl COVID-19 üçün PCR testinin mənfəi nəticəsi barədə arayış təqdim etməlidirlər. SİA-nın məlumatına görə, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yaydığı məlumatda deyilir. Arayışda QR-kodun olması arzuolunandır, çünki PCR testinin nəticələri barədə ətraflı məlumatı daha operativ şəkildə əldə etməyə imkan verir.

Beləliklə, QR-kod ilə arayış təqdim edən səfərlər sərhəd nəzarətindən daha sürətli keçəcəklər, belə ki, bu unikal kod PCR testinin nəticələri barədə tam məlumat verəcəkdir. COVID-19 üçün PCR testinin mənfəi nəticəsi qeyd olunan, lakin üzərində QR-kod olmayan arayışı təqdim edən səfərlər, mövcud tələblərə uyğun olaraq, daha dəqiq yoxlamadan keçəcəklər. Səfərlər bu yoxlamanın əlavə vaxt aparacağını nəzərə almalıdırlar.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fevralın 26-da yerli və xarici media nümayəndələri üçün 4 saatdan çox davam edən konfransda dünyanın 35-dən çox media orqanının 50-yə qədər suallarına dövlət başçımızın tam əsaslandırılmış hər bir cavabı tezis olaraq bütün dünyaya göstərdi ki, Azərbaycanın Ermənistan üzərində qələbəsi ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir.



Əli Hüseynov
YAP Ağsu rayon
təşkilatının sədri

Dövlətimizin başçısı keçirdiyi mətbuat konfransında çox vacib və aktual məsələlərə toxundu və əsasən, 44 günlük Vətən müharibəsi, 10 noyabr Bəyanatının imzalanmasından sonrakı mövcud vəziyyət və regionda baş verən proseslər barədə ətraflı şəkildə fikirlərini ifadə etdi. Mətbuat konfransının xalqımız üçün mühüm bir gündə - Xocalı soyqırımının 29-cu ildönümü günündə təşkil edilməsi xüsusi qeyd edilməlidir. Azərbaycan Prezidenti erməni faşistlərinin törətdikləri Xocalı soyqırımının dəhşətli nəticələrini dünya ictimaiyyətinə bir daha xatırlatdı və bu faciənin heç vaxt yaddan çıxarılmayacağını vurğuladı: "Bu gün Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımdır. Bu soyqırımı nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onlardan 106-sı qadın, 63-ü uşaq idi. Xocalı soyqırımını törədən hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir.

Xocalı soyqırımı Ermənistan

faşizminin təzahürü idi. Ermənistan faşizmi o vaxt baş qaldırırdı və 1992-ci ildən son hadisələrə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurmuşdur. Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması - bütün bunlar erməni faşizminin təzahürələridir".

"Bu gün Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir". Bu fikirləri Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında son günlər Ermənistanda baş verən hadisələrə münasibət bildirərkən səsləndirib və hazırda Ermənistanın düşdüyü vəziyyətin səbəblərini izah edərək dünya birliyinin diqqətinə çatdırıb ki, bütün bunlar Koçaryan-Sarkisyan xuntasının, Paşinyan rejiminin işğalçılıq

Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında növbəti qələbədir

siyasətinin nəticəsidir. Ermənistan Azərbaycana qarşı əsassız iddialar irəli sürməklə, qonşu ölkənin ərazilərini zəbt etməklə əslində, özünü iflic vəziyyətinə salıb. Bu gün Ermənistanda siyasi vəziyyət demək olar ki, dövlət çevrilişi həddinə çatıb. Onlar özləri də bilmirlər nə istəyirlər. Dövlətimizin başçısı bildirib ki, "Bu gün Ermənistanda mövcud olan revanşist qüvvələr anlaşılan, Azərbaycan geri çəkilmə deyil və ölkəmiz üçün təhlükə yarandığı təqdirdə, biz yenidən düşmənin başını əzməyə hazırıq".

Dövlətimizin başçısı mətbuat konfransında qeyd edib ki, 10 noyabr Bəyanatına əsasən sülh məramlılarının bölgədə yerləşdirilməsi müvəqqəti xarakter daşıyır. Rusiya hərbiçiləri Dağlıq Qarabağda beş il xidmət edəcəklər. Rəsmi Bakı vəziyyətə uyğun olaraq beş ildən sonra qərar vermək səlahiyyətinə malikdir. Prezident İlham Əliyev Türkiyənin Ermənistanla sərhədlərinin açılmasından da danışdı və qeyd etdi ki, nə qədər ermənilər soyqırımı məsələsini gündəmdə saxlayacaqlar, sərhədlərin açılması sual altındadır.

"Hər hansı revanşizm cəhdləri Azərbaycan tərəfindən cəzalandırılacaq"

Prezident İlham Əliyev erməni əhalisinə qarşı heç bir zərərli addımlar atılmadığını deyərək bildirib ki, hər hansı revanşizm cəhdləri

olarsa mütləq Azərbaycan tərəfindən cəzalandırılacaq: "Hər hansı revanşizm cəhdləri Azərbaycan tərəfindən cəzalandırılacaq. Ona görə də xəbərdarlıq edirəm ki, revanşizm və qisas cəhdləri olmalıdır".

Dövlət başçısı qeyd edib ki, bu gün artıq Qarabağda və işğaldan azad edilmiş digər ərazilərimizdə bərpa və quruculuq işləri getdikcə artan vüsətlə davam edir. Azərbaycan Prezident qeyd etdi ki, üçtərəfli bəyanatın icrası yerinə yetirilir. İşğaldan azad olunmuş torpaqlara həmyerlilərimizin qayıdışı mərhələli şəkildə həyata keçiriləcək. Xankəndinə və Xocalıya da azərbaycanlıların qayıdışı tam təmin olunacaq. Prezident bununla da həm Ermənistanın, həm də özümüzə olan bəzi qaragüruh qüvvələrin guya Xankəndinə və Xocalıya azərbaycanlıların qayıdışını bilməyəcəkləri barədə fikirlərini alt-üst etdi.

Prezident İlham Əliyev mətbuat konfransında Ermənistan tərəfinin minalanmış sahələrin xəritələrini verməməklə cinayət əməllərini nümayiş etdirdiyini də söyləyib: "Biz işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyini bu gün kifayət qədər təmin edirik, mütəmən reydlər keçiririk, pilotsuz uçuş aparatları vasitəsilə və vizual şəkildə monitorinq aparırıq. Buna görə vəziyyət tam nəzarət altındadır. Bundan əlavə, əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi

fi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib".

Göründüyü kimi, artıq bütün dünya Azərbaycanın güclü Liderinin apardığı uğurlu və diplomatik siyasətini, Güclü Ordusunun gücünü 30 il işğal altında olan torpaqlarımızın 44 gündə Qələbə qazandığının şahidi oldu. Və bir daha şahid oldu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi mətbuat konfransındakı mesajları ilə informasiya sahəsində də Qalib olduğunu aydın şəkildə göstərməklə Ermənistanla növbəti dərs verdi - "DÜZ YOLA GÖL".

Bəli, bu gün Azərbaycan imzası qədər verdiyi sözündə möhtəşəmdir və beynəlxalq aləmdə imzasının olması isə möhtəbərliliyini sübut edir. Və göründüyü kimi, qürurverici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin qonşu dövlətlərlə monolit birliyə malikdir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplomatik siyasətinin reallığıdır.



"Tarixi mətbuat konfransında Azərbaycanın qətiyyətli mövqeyi bir daha nümayiş olundu"

"Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da xarici kütləvi informasiya vasitələrinin iştirakı ilə 4 saatlıq geniş mətbuat konfransında dünyanın 35-dən çox media orqanının 50-yə qədər suallarına 4 dildə təmkinlə, sərrast və çox əhatəli şəkildə cavabları ilə Ermənistanla, ermənilərin havadarlarına mühüm mesajlar verərək Azərbaycan haqqında həqiqətləri dünyaya çatırmaqla, Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri yerindəcə tərkisilah etdi. Azərbaycan həqiqətləri ilə yanaşı, dünya ictimaiyyətinə həm də olduqca mühüm mesajlar da çatdırıldı. Bütün dünyaya göstərdi ki, Azərbaycanın Ermənistan üzərində qələbəsi ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir". Bu fikirləri SİA-ya YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova deyib.

Təranə Kərimova onu da söyləyib ki, bu mətbuat konfransının keçirilməsinə böyük ehtiyac var idi: "Çünki 44 günlük Vətən müharibəsi bitdikdən sonra müəyyən suallar meydana çıxmışdı. Azərbaycan Prezidenti İlham Əliyev bütün bu suallara aydınlıq gətirdi. Dövlətimizin

başçısı bütün suallara, hətta spekulativ xarakterli suallara belə təmkinlə, nəzakətlə, ətraflı, məntiqli və dəqiq cavablar verərək, Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri yerindəcə tərkisilah etdi. Azərbaycan Prezidenti İlham Əliyev cənabları mətbuat konfransında bildirdi ki, bu gün Ermənistanda revanşist qüvvələr hakimiyyətə gələrək əldə edilmiş razılaşmaların üstündən xətt çəkmək istədiyi halda "dəmir yumruq" hər zaman yerindədir. Bir sözlə, Azərbaycan Prezidenti bu mətbuat konfransı ilə informasiya sahəsində də Ermənistanı tam məğlub etmiş oldu".

T.Kərimova onu da bildirdi ki, tarixi mətbuat konfransında dövlət başçımız bir sıra məsələlərə də aydınlıq gətirərək, həm işğal zamanı, həm də müharibə dövründə ermənilərin törətdikləri vəhşilikləri, azərbaycanlılara məxsus müqəddəs yerlərin təhqir edilməsini jurnalistlərin diqqətinə çatdırdı və vurğuladı ki, bütün bu faktları onlar öz ölkələrinin mətbuatlarında işıqlandırmalıdırlar.

T.Kərimova onu da vurğulayıb ki, keçirilən tarixi mətbuat konfransında Qarabağın heç bir statusunun olmadığını, "Dağlıq Qarabağ" ifadəsini də işlətməməliyin"-mesajı ilə dövlət başçımız Azərbaycanın qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi: "Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media

nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Qarabağın heç bir statusunun olmadığını, "Faktiki olaraq bu gün ümumiyyətlə, "Dağlıq Qarabağ" ifadəsini də işlətməməliyik. Qarabağ aralı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində erməni xalqı yaşayır, biz buna etiraz etmirik. Başqa ərazilərimizdə də erməni əhalisi yaşayır və heç bir problem yaşamır" deməklə dövlət başçımız bir daha "Qarabağ Azərbaycanındır və Azərbaycandır" deyərək NİDASINI bir dəfəlik qoyulduğunu və ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini işlətməməliyin mesajını verdi: "Azərbaycan bu münasibətin bir tərəfi idi və biz bu fikri açıq-aydın ifadə edirik ki, Dağlıq Qarabağ münasibəti artıq həll olunub, Azərbaycan bunu həll edib. 30 il davam edən danışıqlar heç bir nəticə verməyib. Minsk qrupunun fəaliyyəti olsa da, sifə bərabər olub. Son 2 il ərzində faktiki olaraq Minsk qrupunun həmsədrləri heç özləri də bilmirdilər nə işlə məşğul olunsunlar. Çünki Ermənistan baş nazirinin yerləşməsi və təhlükəli bəyanatları onların fəaliyyətlərini də iflic və mənasız edib".

"Ən əsası isə, mətbuat konfransında dünyanın çoxsaylı nüfuzlu media qurumlarının təmsil olunması, Prezidentə ünvanlanan suallar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana artan maraqlardan xəbər verirdi. Bu da onunla əlaqə-

dardır ki, artıq regionda yeni reallıq yaranıb. Bu reallığı Azərbaycan yaradıb. Və bu gün dünyanın aparıcı media qurumları regionda baş verən hadisələrin şərhini məhz Azərbaycan Prezidentindən almağa çalışır",-deyən T.Kərimova onu da bildirdi ki, Vətən müharibəsi dövründə informasiya siyasətinə birbaşa rəhbərlik edən Prezident İlham Əliyev dünyanın 30-dan çox nüfuzlu media qurumuna müsahibələr verdi: "Məhz Prezident İlham Əliyev cənablarının qətiyyətli, əsaslı arqumentlərə söy-

kənən çıxışları sayəsində bütün dünya Azərbaycan xalqının ədalət uğrunda mübarizə apardığını şahidi oldu. Dövlət başçımızın dediyi kimi: "Biz hələ bundan sonra da güclənəcəyik, hərbi və iqtisadi potensialımız artacaq, beləliklə Azərbaycanla revanşist mövqedən çıxış edən tərəflər bilməlidirlər ki, ölkəmizin "dəmir yumruğu"u hər zaman hazır vəziyyətdədir, onların başını bundan sonra da əzəcək. Sadəcə, izləyib nəticə çıxarmaq lazımdır".

Rəfiqə HÜSEYNOVA

YAP Şəmkir rayon təşkilatı şəhid ailələri və qazilərlə növbəti görüşünü keçirib



Belə ki, rayon təşkilatın nümayəndələri Vətən müharibəsində Şəmkir rayonunun Dəllər-qəsəbəsinə şəhid ailələrini, qaziləri ziyarət ediblər. Qazilərlə söhbət zamanı YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd etdi ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsəreti, mətanəti və milli ruhu xalqımıza Şanlı Qarabağ Zəfərini bəxş etdi. Hər bir azərbaycanlı, bütün xalqımız Vətən müharibəsinin Şəhidlərinə onların ailə üzvlərinə, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, əlində silah düşmənlə üz-üzə qəhrəmanlıq dastanı yazan müzəffər Ordumuzun qalib əsgərlərinə minnətdardır.



Şəhid ailələri, qazilərimiz, müharibə veteranları hər zaman Yeni Azərbaycan Partiyasının, o cümlədən rayon təşkilatımızın xüsusi diqqət mərkəzindədir. Görüşlər zamanı Şəhid ailələrinin və qazilərin qayğıları ilə maraqlanıldı, onlara ərzaq sovqatı və maddi yardım göstərildi.



Kreml forpostunu itirmək istəmir

Korotçenko: “Paşinyana qarşı icra edilən bütün tədbirlər Moskvadakı erməni diaspor nümayəndələrinin şəxsi dəstəkləri ilə həyata keçirilir”

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan KİV-lərə müsahibəsində bildirib ki, yenidən ölkənin rəhbərliyi postuna iddialı ola bilər. Lakin buna baxmayaraq, baş nazir Nikol Paşinyan hələlik öz siyasi təşəbbüsünü saxlamağa müvəffəq olur və müxalifətin tələbləri, hətta təhdidlərinə baxmayaraq, heç də istefaya getmək niyyətində olmadığını nümayiş etdirməkdədir.

Lakin Ermənistandakı hərbi-siyasi böhranın onun hərbi-iqtisadi müttəfiqi Rusiyaya nə qədər müsbət, ya da mənfi təsir göstərməsi məsələsi də özündə bir sıra suallar doğurmaqdadır. Düzdür, get-gedə daha da radikallaşan erməni müxalifətinin lideri Vazgen Manukyan və dəstəkçiləri, eləcə də eks-prezidentlər - Robert Koçaryan və Serj Sarqsyen da daxil olmaqla özlərini Rusiyaya yaxın adamlar kimi göstərsələr də, Kremlin Qərbin layihəsi olan baş nazir Nikol Paşinyanla əlaqələrini birbaşa kəsmək niyyəti də görünməməkdədir. Belə demək mümkündürsə, Rusiya mövcud vəziyyətdə Paşinyanın hakimiyyətini saxlamasında maraqlı olduğunu gizətmir.

Koçaryan: “Biz Rusiyaya integrasiya üçün elə bir formulu tapmalıyıq ki, ölkənin silahlı qüvvələrini bərpa edə bilək...”

Bu cür olmasa idi çoxdan özünün vassalı, ya da forpostu olan Ermənistanın siyasi hakimiyyətini hazırlayacağı planları ilə dəyişdirmək qərarını verərdi. Hələlik isə

rəqətlərini Moskva ilə razılaşdırılması barədə irəli sürdüyü fikirlərini absurd adlandırır.

Yaxud, Koçaryanın seçkilər keçirilərsə həmin prosesdə iştirak et-



hərbi-siyasi böhranlar içində çabalayan Ermənistanın üfzündə belə bir şey görünməməkdədir. Misal üçün, Koçaryan sonuncu müsahibəsində bildirib: “Biz Rusiyaya integrasiya üçün elə bir formulu tapmalıyıq ki, ölkənin silahlı qüvvələrini bərpa edə bilək...”

Yaxud, Koçaryan qiyamçı generalları faktiki olaraq Ermənistanda hərbi çevriliş etməyə çağırıb. Ancaq göründüyü kimi, Rusiya heç də tələsmir və yaxın vaxtlarda tələsəcəyini də demək olmaz.

Peskov Paşinyanla münasibətləri Rusiya üçün “çox qiymətli” adlandırır

Daha bir məqam: Rusiyanın RİA Novosti agentliyi məlumat verib ki, Kreml Koçaryanı dost siyasətçi adlandırır, lakin onun öz hə-

məsi mümkünlüyü barədə dediyi sözlərinə Vladimir Putinin sözcüsü Dmitri Peskovun maraqlı münasibətinə diqqət yetirək.

“Ermənistandakı siyasi proseslərin Rusiyanın prezidenti ilə razılaşdırmağa ehtiyac yoxdur. Bu, qoyulan sual absurddur”, deyər Peskov qeyd edib və Koçaryanın onlar üçün dost olmasına rəğmən, Nikol Paşinyanın tərəfində dayandıklarını ifadə edib. “Onunla (Paşinyanla) Rusiya prezidenti arasında çox fəal dialoq gedir. Siz bilirsiniz ki, Qarabağdakı müharibəyə son qoyan üçtərəfli bəyanatın imzalanması ərəfəsində necə ağır iş şəraiti olub. Bu münasibətlər bizim üçün çox qiymətli”, Peskov bildirib.

Bəhs etdiyimiz mövzularla bağlı şərh verən rusiyalı hərbi-siyasi ekspert, “Milli müdafiə” jurna-



lının baş redaktoru İqor Korotçenko da maraqlı fikirlərini irəli sürüb.

Ermənistan müxalifəti Kremlə tərəf nə qədər addımlar atsa da, müəyyən həddən sonra onlara yaxınlaşmaq imkanı verilməyəcək

SİA xəbər verir ki, “Svobodnaya pressa”ya açıqlama verən politoloqa görə, yaxın perspektivdə Paşinyanın hakimiyyəti saxlaması erməni müxalifətinə dəstək göstərməkdən imtina edən Rusiya üçün sərfəlidir. “Paşinyana qarşı icra edilən bütün tədbirlər Moskvadakı erməni diaspor nümayəndələrinin şəxsi dəstəkləri ilə həyata keçirilir”, deyər Rusiyanın siyasi rəhbərliyinə xüsusi yaxınlığı ilə seçilən Korotçenko bildirib və bununla izah edib ki, Ermənistan müxalifəti Kremlə tərəf nə qədər addımlar atsa da, müəyyən həddən sonra onlara yaxınlaşmaq imkanı verilməyəcək.


Başqa tərəfdən, Korotçenko daha bir maraqlı proqnozunu da irəli sürərək açıq-aydın şəkildə bildirmişdi ki, əgər erməni müxalifəti

iqtidarı devirərək hakimiyyəti ələ keçirərsə bundan ən çox zərər alan tərəf Qarabağda fəaliyyət göstərən Rusiya sülhməramlılarının kontingenti olacaq, yəni onların həyatlarına təhlükə yaranacaq.

Yeri gəlmişkən, daha bir fakt budur ki, Ermənistan uzun illərdir ki, qarabağlı və ermənistanlı ermənilərin qarşısını almaq üçün çalxalanmaqdadır və bu gerçəklik özünü ikinci Qarabağ müharibəsində də göstərdi. Ermənistan ictimaiyyəti övladlarının qarabağlı ermənilərinin güdazına qurban verilməsinə qarşı çıxdılar, hətta sosial şəbəkələrdə qarşılıqlı ittihamlar təhqirlər səviyyəsinə qədər yüksəldi. Bu baxımdan, xalqın bir qismi istər keçmiş hakimiyyət rəhbərlərinin, istərsə də birləşmiş müxalifətin cəhdlərinə dəstək göstərmirlər. Əlbəttə ki, Moskva da bu realığı nəzərə alaraq dağılan, parçalanan deyil, sabit Ermənistana sahib olmaq istəyir, əks halda bu ölkənin regiondakı mühüm forpostu olaraq itirilməsi təhlükəsi ilə qarşı-qarşıya qala biləcəyindən də ehtiyat edir.

Rövşən RƏSULOĞ

“Covid-19”la əlaqədar çinli mütəxəssisdən ŞOK AÇIQLAMA



Covid-19 kütləvi toxunulmazlıq üçün bir tarix verilib. Dünyanı cənginə alan koronavirusla mübarizə üçün vaksinasıya işləri sürətlə davam edir.

Pandemiyadan qurtuluşun ən böyük açarı kimi göstərilən global toxunulmazlığa çatmaq üçün hələ


çox vaxt lazımdır. Mövzu ilə bağlı çinli alimdən açıqlama var. SİA xarici KİV-lərə istinadən Çinin bu sahədəki ən yaxşı mütəxəssislərindən biri olan epidemioloq Konq Covid-19 epidemiyasında global toxunulmazlığın qazanılmasının 2-3 il çəkəcəyini iddia edərək “qlobal həmrəylik” çağırışı edib.

Xinhua agentliyinə görə, dünən Edinburq Universitetinin təşkil etdiyi onlayn söhbətə qatılan

Konq Nanşan “Keçən il epidemiya nəzarətə alındıqdan iki ay sonra iqtisadiyyatımız yenidən canlandı və dərslərə davam etdik” - deyər bildirib.

Tədbirdə Konq ABŞ-ın Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Fauci ilə fikir mübadiləsi aparıb. Onlar epidemiyanın qarşısının alınması ilə iqtisadi inkişafın tarazlaşdırılmasının global bir problem olduğunu, normal həyata dönüşün vaxt aparacağını qeyd ediblər. Fauci hazırladığı COVID-19 virusunun 3B Modelini Smithsonian İnstitutunun Milli Amerika Tarixi Muzeyinə hədiyyə edib. Muzey dünən Faucini “Böyük Amerikalılar Medalı” ilə mükafatlandırarkən, muzey direktoru Antea Hartiq Faucinin milyonlarla insanın həyatını xilas etməsinə kömək etdiyini və yoluxucu xəstəliklərlə mübarizə ilə əlaqədar əhəmiyyətli irəliləyişlər olduğunu qeyd edib.

Aysel Məmmədova



Ermənistan itkilərinin sayını yenidən açıqlayıb

Qarabağ müharibəsindən sonra döyüş zonalarından çıxarılan 2 min əsgərin şəxsiyyəti müəyyənləşdirilib. SİA xəbər verir ki, bunu Ermənistanın Səhiyyə naziri Anait Avanesyan açıqlayıb. Onun sözlərinə görə, müayinədən keçmək üçün az sayda nümunə qalıb.

Qeyd edək ki, 21 yanvar tarixinə qədər Ermənistan məhkəmə-tibbi ekspertiza mərkəzi Dağlıq Qarabağdakı müharibə zamanı həlak olan 3450 hərbinin qalıqlarını araşdırıb.

Vətəni, milləti satan radikallar hansı üzlə ədalətdən dəm vururlar?

Çünkü tarix dəyişmir...

Satqın üçün hər şey - satlıq məlumdur. Xüsusilə də, 28 ildir ki, "müxalifətçiyəm", deyib duran, satqınlıq "emblemi" olan, Qərb dairələrinin çirkin, ölkəmizin mənafeyinə zidd olan oyunlarında yer almağı daha üstün tutan satqınlar yuvası olan AXCP-"Milli Şura" öz "mübarizəsini" yalnız qara piar kampaniyalarının əsasında qurur, istər müxalif mətbuatında, istərsə də sosial şəbəkələrdə yalan rəqəmlərlə çıxış etməklə dividend qazanmağa çalışaraq çəkinmədən xalqın adından danışır, özünü şişirtməyə çalışır. Təəssüf ki, belələri siyasi mübarizə anlayışını yalnız qeyri-sivil metodların arasında axtarır, əksər hallarda ölkənin qanunlarını pozmağı siyasi mübarizə ilə sinonimləşdirir. Hətta bir çox məqamlarda öz keçmişini, indisini, atdığı addımları, etdiyi səhvləri belə unudur, ölkənin, millətin düşmənləri ilə isti münasibətlər quraraq "dostluq sazişləri" bağlayır, ölkənin inkişafının təminatı olan, demokratik cəmiyyətin qurulması uğrunda illər uzununu planlı iş aparan, hüquqi dövlət quruculuğu sahəsində əsaslı islahatlar həyata keçirən Azərbaycan hakimiyyətinə qara yaxmaqdan əl çəkmirlər. Öz təbliğatını gördüyü və ya görəceyi işlərlə deyil, hakimiyyətin üstünə böhtan atmaq "planı" üzərində quran isə qəmbərlər, əli kərimlilər, cəmil həsənlilər, arif hacılar, gültəkin hacibəylilər, leyla yunuslar, sevinc osmanqızılar və onların ətrafı bir anlıq geriye çevrilib öz ətraflarına diqqət salsalar, nəyin şahidi olacaqlarını yaxşı bilərlər. Amma onlar geriye çevrilməkdən qorxurlar. Çünki geridə 1992-93-cü illərdə xal-

qa etdikləri zülm, yaratdıqları vətəndaş müharibəsi, xalqın əmlakını talan etmə faktları və digər günahları onların gözüne görünə bilər. 1992-1993-cü illərdə Azərbaycan prezidenti olmuş Əbülfəz Elçibəy: "Rüşvət alanda milyonlarla dollar alırsan, heç olmasa yüz minlərlə al, beş manat al, insafı al. Deyirlər, 200 min dollar verməlisən, yoxsa səni gömrükdən buraxmayacam, çünki sən 400 min dollar qazanacaqsan. Gəl qazancı yarı bölək...". Və bu gün sosial şəbəkələrdə Vətənin, torpağını satılıb-satan AXCP sədri Əli Kərimli, "Milli Şura" deyilən satqınlar yuvasına sədrlik edən, saçına, "başına" hörmət etməyən Cəmil Həsəni heyasızcasına AXC-Müsavatla bağlı dövlət başçısının dediyi real faktları özlərinə sərf edən formada "təhlil" edərək bu günkü uğurlara kölgə salmağa çalışırlar.

Faktı saxtalaşdırmaq olmaz...

Ancaq bugün radikal müxalifətin 28 il ərzində xəyanət, cinayət, cinayətlərinin üstündən özləri xətt çəkəndə, xalq bu tarixin şahididir. Dövlət başçımız dəfələrlə çıxışlarında, müraciətlərində, işğaldan azad olunmuş torpaqlara tarixi səfərləri zaman bildirib ki, bu gün işğaldan azad etdiyimiz torpaqları AXC-Müsavat cütliyünün hakimiyyətdə olduqları dövrdə satıblar.

Dövlət başçımız bildirib ki, bu münasibətlə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirasıdır: "Çünki məhz onların xəyanət, cinayət, cinayətləri nəticəsində torpaqlarımız işğal altına düşüb. Bunu hər kəs bilər. Şuşanın işğalı böyük faciə idi. O vaxt Azərbaycanda hakimiyyət

yət uğrunda mübarizə gəldirdi. Azərbaycan Xalq Cəbhəsi istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. O, əvvəlki hakimiyyəti yıxmaq üçün ən çirkin, ən xəyanət, cinayət, cinayətlərə əl atdı, Şuşanı ermənilərə təhvil verdi. Hərbiçilər yaxşı bilirlər, Şuşa alınmaz qaladır. Onu təhvil verdilər, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Əfsuslar olsun ki, belə də oldu. 1992-ci ilin mayında Şuşa və Laçın işğal edildi, Xalq Cəbhəsinin dəstələri qanunsuz yollarla hakimiyyətə gəldi. Ondan sonra nə etdilər? Ondan sonra ölkəmizi dağıtmağa başladılar".

Radikal müxalifət eyni ilə erməni vandal siyasəti aparır

Əsaslanaraq deyək ki, İkinci Qarabağ müharibəsinin ilk başladığı gündən qələbə qazanmağımızı böyük sevinc və əhval-ruhiyyə ilə qeyd edən xalqımızın keçirdiyi yürüş zamanı AXCP-"Milli Şura"-Müsavat satqınları Milli Məclisin binasına hücum edərək vandal edərək öz xisətlərini bir daha göstərdilər. Bu təəcüb də doğurmur. Azərbaycan xalqı onları yaxşı tanıyır. Ona görə bu tarixi hər kəs bilməlidir. Çünki Azərbaycan Xalq Cəbhəsinin xəyanət, cinayət, cinayətləri 28 ildir ki, davam edir.

Dövlət başçımızın dediyi kimi: "Qorxaqlıq, satqınlıq, fərarilik. Başqa ad yoxdur. Həmi da bunu bilməlidir. O birilər nə etdilər? O vaxtki dövlət katibi indi özünü guya müxalifət adlandırır. Amma o hansı müxalifətdir Azərbaycan xalqı yaxşı bilir. Onların tərbiyəsi, mərifəti, addımları nədən ibarətdir, indi bütün



vətəndaşlar internetdə görürlər. Mən demişəm ki, Azərbaycanda nə qədər pis olsa, onlar üçün o qədər yaxşıdır".

Kimdir bunlar? Xalq düşmənləri! Çünki bu o kəslərdir ki, Azərbaycanın uğurlarını həzm edə bilmir, problemlərinə sevinirlər. Dövlət başçımızın dediyi kimi: "Görün, nəyə sevinirlər! Sevinirlər ki, neftin qiyməti 14 dollara düşüb. Buna kim sevinir? Bir Ermənistan, bir də özünü müxalifət adlandıran bu antimillilər. Neftin qiyməti 14 dollara düşəndə, axı insanlar bundan əziyyət çəkəcək, problemlər yaranacaq, sosial sahədə problemlər yaşana bilər, iqtisadiyyatımız yavaşlayar. Amma bu onların işinə yararır, Azərbaycan üçün nə qədər pisdir, onlar üçün o qədər yaxşıdır. Bax, onlar o vaxt da bu prinsipə yaşayırdılar. Ona görə torpaqlarımızı əldən verdilər. Dövlət katibi o vaxt prezidentlə bir yerdə fərarilik edib. O da getdi gizlədi Kələkədə. Parlamentin sədri fərarilik etdi. Onlar fəraridirlər, satqındırlar, xaindirlər. Hər kəs bunu bilməlidir, heç kim bunu unutmamalıdır".

Xalqa, dövlətə xəyanət edən xaindir. Xalq bu özünü "müxalifətçiyəm" deyənlərin xəyanətini unutmayıb və bundan sonra da unutmayaacaq. Və bu gün bu xainlər, satqınlar Əli Kərimli, İsa Qəmbər, Arif Hacı, Cəmil Həsəni, Gültəkin Hacıbəyli və bu kimi fərdlərdir ki, sosial şəbəkələrdə bütün dünyanı ağışına alan koronavirusa qarşı ən düşünl-

müş addımı atan dövlətimizin apardığı uğurlu nəticələrə qarşı çıxaraq süni səs-küy, böhtanlar yağdırmaqla xalq, millət sevgisi qanacaqlarına ümid edirlər. Ancaq anlamırlar ki, xalqın bira-on nifrətini qazanırlar. Çünki tarix unudulmur. Əgər sosial şəbəkə virusları cinayəti demokratiya, əxlaqsızlığı şəxsi həyat, xəyanəti fəaliyyət azadlığı kimi təqdim etməyi "siyasi mübarizə" adlandıraraq özlərini "əsl müxalifətçi" hesab edirlərsə, o zaman susmaq haraya qədər? Göründüyü kimi, radikal müxalifət başqa cür də hərəkət edə bilməz, çünki onlar əsl simalarını nümayiş etdirirlər. Ancaq bu parazitlər anlamırlar ki, "sirkə nə qədər tünd olsa, öz qabını çatladacaq". Çünki onlar erməni lobbisinin göstərişlərinə uyğun idarə olunurlar və sözsüz ki, Vətən, millət, dövlət, xalq anlayışı belə şəxslərə yaddır. Və bütün bunlardan sonra istər Əli Kərimli, İsa Qəmbər, Arif Hacı, Cəmil Həsəni və bu kimi satqınların Azərbaycan xalqı adından danışmağa, ümumiyyətlə, bu ölkədə yaşamağa hüququ varmı...?! Artıq bu sualın da cavabını hüquq-mühafizə orqanları versələr, daha yaxşı olardı. Çünki bu məsələ get-gedə daha çox qabarmaqdadır...Və xalqımız əmin olsunlar ki, Vətənə və dövlətə qarşı xəyanət yolu tutan bu satqın və naqis xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar.

Rəfiqə HÜSEYNOVA

Tənbəl erməni nazirləri...



Bu gün Ermənistanda hökm sürən hərbi vəziyyət ölkədə heç bir şey etməmək üçün gözəl bir bəhanədir. Əslində, "bir şey" etmək deyən, işləmək nəzərdə tutulursa, bu barədə heç danışmağa dəyməz. Ölkədə bir az pulu olan təyyarəyə bilet alıb ölkədən qaçıb, pulu olmayan ermənilər isə, ümidlərin bağlayıblar tanrıya. Amma bu gedişlə onların tanrıdan gözlədikləri ümidlər də yavaş-yavaş ölməyə doğru gedir. Nə isə, keçək mətləbə. Burada SİA yenidən erməni saytlarına istinad edəcək. Əvvəla hər şeydən əvvəl bizdə olan bir məsələ Siyə xatırlatmaq istəyirəm: "yuxarıda yeri yox, aşağıda da bəyənmiş". Beləliklə, yadınızda olmalıdır,

ötən ilin dekabr ayında ermənilər ölkədə türk mallarının idxalına qadağa qoydular. Təbii ki, öz işləridir və bizim buna heç bir iradəmiz ola bilməz. Amma onların bu addımı, nədənsə mənə, vaxtilə SSRİ tarixinə "hərbi kommunizm" adı ilə düşmüş dövrü xatırlatdı.

Deməli, türk mallarından imtina edən ermənilər yerli istehsalat keçəcəklərini və ölkə əhli üçün keyfiyyətli mallar istehsal edəcəklərini bəyan etdilər. Təqdirəlayiqdir. Erməni olanda nə olar, bu da istehsal etməlidir, yaratmalıdır, xalqı düşdüyü çətinlikdən qurtarmalıdır. Özünüz düşünün, yerli istehsal etmək üçün hər hansı bir müəssisə tikilməlidir? Tikilməlidir! Buna işçi qüvvəsi lazımdır? Lazımdır! Deməli, gör, nə qədər işsiz erməni işlə təmin olunacaq. Hələ müəssisələrin tikintisi başa çatandan sonra bu müəssisələrə nə qədər əməkçi cəlb olacaq? Yox, xaricdən işçi qüvvəsi cəlb etməyi, gəlin, sonraya saxlayaq. Hələlik, Ermənistandakı işsiz ermənilərlə

kifayətlənərik.

Belə görünür ki, "Export Armenia" icmasının da işləri çoxalacaq. Ölkənin iqtisadiyyat Nazirliyinə müraciət edilən təklif elə-belə təklif deyil a..., çox konstruktiv bir təkliftir. Ermənistan büdcəsinə görə, nə qədər gəlir gətirəcək. Ona görə, ölkənin iqtisadiyyat Nazirliyi də ölkə üçün böyük önəm kəsb edəcək bu işdə onun təşkilatçılara kömək etməlidir.

Amma burada, bəzilərinə qan qaraldıcı hal kimi görünə bilən bir məsələ də nəzərə alınmalıdır. Görən, mallar istehsal ediləndən sonra(?), aylarla, hətta illərlə satılacaq(?) məhsullar üçün yerli tədarükçülərə pul ödənilməlidir? Birdən ödənilməsə, əməkdaşlığı dayandırmazlar ki? Bəs, onda dövlət nə üçündür? Təbii ki, kömək etməlidir. Üstəlik vergi siyasəti istehsalçının satdığı mal üçün pul alıb-almamasından asılı olmayaraq vergi ödəməyə borcludur. Yəni istehsalçı mallar üçün yalnız pul almır, həm də vergiləri ödəmək üçün vəsait əldə etmək məcburiyyətindədir. Vay. Vay...elə eşdikcə çıxır a....onda belə bir şəraitdə bədbəxt istehsalçı yerli istehsalı necə inkişaf etdirə biləcək?

Mən artıq burada ermənilərə,

NİDA-çının üzərindən silah, narkotik və daha nələr çıxdı?

Daxili İşlər Nazirliyi NİDA müxalifətyönlü hərəkatının fəali Elnur Abbasovun saxlanılarkən sosial şəbəkələrdə guya polis tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı informasiyaları şərh edib. SİA xəbər verir ki, DİN-nin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun qeyd etdiyinə görə, Elnur Abbasov heç bir təzyiqlərə məruz qalmayıb və polis əməkdaşları onu təhqir etməyiblər.

"Onun saxlanılması qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib", Ehsan Zahidov bildirib. Elnur Abbasov məhkəmənin hökmü ilə inzibati qaydada 30 sutkalıq həbs edilib.

Rövşən RƏSULOY

onların saytlarına istinad edərək bu fikirləri bildirirəm. Məsələn, ermənilər bu gün Ermənistandakı açınacaqlı vəziyyətin bir qismini ölkənin iqtisadiyyat Nazirliyi səlahiyyətlilərinin adı ilə bağlayırlar. Nazirlik əməkdaşlarını, elə nazirin özü də başda olmaqla onları naşılıqda, bacarıqsızlıqda ittiham edirlər. Hətta bəzi ermənilər nazirlikdə əvvəldən bir iş görməyiblər deyər, onları tənbəllikdə suçlayırlar. Amma vəsaitlə bağlı heç nə demirlər. Deyirəm, bəlkə iqtisadiyyat nazirinin pulu yoxdur, deməyə də utanır.

Bəlkə elə ona görə də, ona olunan rəsmi müraciətləri həmişə müharibənin yenidən bitməsi ilə əlaqələndirir. Bəlkə o da bəzi başqa hamkarları kimi, o da gözləmə mövqeyində durub gözləyir. Ya da, Paşinyanın "ölüm, ya qalım" mücadiləsinin nə ilə sonunlanacağına diqqət kəsilir.

...Deyəsən, ümid yenə də Baydenə qalacaq. Axı, iqtisadiyyat Nazirliyi əməkdaşlarının çoxu Paşinyandan fərqli olaraq, ingilis dilində çox yaxşı danışır.

Ağasəf Babayev



Yevgeni Mixaylov: “Qarabağda gördüklərim erməni mifini darmadağın etdi”

Rus politoloq Qarabağın azad edilmiş torpaqlarına baş çəkdi: İşğalçılar burada xalqın tarixini “öldürməyə” çalışıblar, heç vaxt, heç yerdə belə bir şey görməmişəm ...



Rusiyalı politoloq, etnik münasibətlər üzrə ekspert, jurnalist Yevgeni Mixaylov bu yaxınlarda Azərbaycanın azad edilmiş ərazilərinə, habelə 2-ci Qarabağ müharibəsi zamanı əhalisinin Ermənistan ordusu tərəfindən vəhşicəsinə raket hücumlarına məruz qaldığı, uşaqlar da daxil olmaqla xeyli mülki şəxsin öldürüldüyü, ölkənin 2-ci böyük şəhəri olan Gəncəyə səfər edib. “Moskva-Baku” platformasına verdiyi müsahibədə politoloq münasibətdən sonrakı Azərbaycana səfəri zamanı gördüklərindən dəhşətə gəldiyini söyləyib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Yevgeni Aleksandroviç, Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna səfər etdiyiniz məlumdur. Başqa harda oldunuz? Gördükləriniz necə təsir bağışladı, necə dəyərlər, nələr yaddaşıңызdan çıxır?

- Əvvəlcə Gəncəni ziyarət etdim, Ermənistan ordusunun Qələbənin 45-ci ildönümü parkına və yaşayış binalarına raket yağdırdığı yerdə oldum. Ailəsi (hamilə anası, atası, nənəsi) raket zərbəsi nəticəsində öldürülən, öz və 3 yaşlı nəvəsi sağ qalan Gəncə sakini ilə görüşdüm. Ondan müsahibə aldım və eşitdiklərimdən, gördüklərimdən çox təsirləndim. Gəncədəki dağılmış yaşayış binasının yerində oyuncaqlar indi burada günahsız uşaqların ölümünün xatırladacaq formada yadı. Gördüyüm hər şey mülki əhaliyə qarşı xaincəsinə edilmiş bir gecə zərbəsi nəticəsində burada baş verən böyük faciə haqqında qışqırırdı. Ermənistan tərəfi döyüşdə qalib gələ bilmədi və mülki əhaliyə raket zərbələri endirdi, bu, belə bir qorxutma aktı idi. Ancaq bu, heç bir fayda vermədi.

Nəvəsi ilə qalan bu baba indi kirayədə yaşayır. Yaxın gələcəkdə onlara yeni mənzil verilməlidir. İkinci Qarabağ müharibəsindən sonra dövlət zərər çəkmiş əhaliyə dəstək verir. Bu da ölkə rəhbərliyinə hörmət hissi yaradır.

Gəncədən sonra Ağdama getdim. Gəncliyimdən bir hekayə Ağdamla bağlıdır. Mən kənddə böyümüşəm. 10-12 yaşım var idi, o zaman əsgərlər davamlı olaraq kənd təsərrüfatı məhsulları yığmaq üçün bizə gəlirdi. Deyəsən, 1983-cü ildə bizim yerimizdə bir inşaat batalyonu dayandı və əksər yerlərdə ağdamlılar da daxil olmaqla Azərbaycanlı olan uşaqlar var idi. Torpağımız məhsuldardır və yayda bağları təmizləməyə gəlirdilər. Yadımdadır, bu ağdamlı əsgərlərin həmişə uşaqlara meyvələrlə necə davranışlarını və torpaqları, vətənləri

- onun gözəl bağları haqqında necə danışdıqlarını xatırlayıram. Uşaq vaxtı Ağdamın gözəlliyini belə öyrəndim. İndi Ağdama gəldikdə, onun həqiqətən gözəl olduğunu başa düşdüm. Buradakı hər şeyin monumental olduğu görüldü: geniş küçələr, Qarabağ xanının iqamətgahı, bir teatr... təəssüf ki, yalnız xarabalıqlar qalmışdır. İnsanların burada vaxtilə yaxşı yaşadıklarını görmək olur. Ağdamlıların uşaqlığımda mənə söylədiklərini xatırlayaraq, işğal zamanı Ağdama nə etdiklərini görəndə dəhşətə gəldim...

Uşaq vaxtı həmişə Azərbaycana gəlmək istəyirdim. Azərbaycan kimin nə deməsindən asılı olmayaraq hamı üçün bir ölkədir. Burada hər kəs bir araya gələ bilər, separatizm və millətçiliyə yer yoxdur. Ağdamda bizə vəhşicəsinə qətlə yetirilən Xocalı şəhərinin sakinlərinin dəfn yeri göstərildi. Dəfn yerindəki insanlar xatirə lövhələri quraşdırıldı.

Xarici əraziləri işğal edənlərin başqa dinə necə münasibət göstərmələrinin mənə çox təsirləndirdiyini etiraf edirəm. Məscidlər dağıdılıb, orada mal-qaranın saxlandığı aydındır.

Qarabağ xanlarının talan edilmiş, sındırılmış qəbrindən təsirləndim. Qarabağ xanlığının qurucusu Pənahəli xanın ev-iqamətgahında donuzların saxlandığı da açıq-aşkar hiss olunurdu. Möhtəşəm binalar bərabad və baxımsızdır. Məşhur şairə, son Qarabağ xanının qızı Xurşidbanu Natəvanın məzarı gördüyüm digər məzarlarda olduğu kimi, sözün əsl mənasında, hər tərəfi qazılıb çevrilib. Sümükler ətrafına səpələnib. Ağdam məscidi də qorxunc vəziyyətdədir. Mən də digər jurnalistlər kimi burada baş verənlərdən çox təsirləndim.

İşğaldan əvvəl insanlar burada yaxşı yaşayırdılar. Gözəl təbiəti var. Bütün binalar daşdan tikilmişdir. Və indi yalnız xarabalıqlardır. Və bu xarabalıqların arasında yaxşı vəziyyətdə qalan yalnız 2 böyük bina var. Bunlar tələsik tərk edilmiş erməni kazarmaları və hərbi texnika qaraşdır. İndi Azərbaycan əsgərləri bu binalarda yerləşib. Aydınır ki, ermənilər heç vaxt işğal etdikləri bu torpaqları yaxşılaşdırmaq niyyətində deyildilər, hətta kütləvi şəkildə burada yaşamaq niyyətində deyildilər. Bəs onda niyə işğal etdiniz?!

Erməni tərəfinin 30 illik işğalı dövründə təbliğ etməyə çalışdığı bütün mif və əfsanələri sındıraraq burada törədilən vəhşiliyə görə qəzəbləndim. İşğaldan azad edilmiş

torpaqları görəndə hər kəs baş verənlərdə həqiqətən kimin günahkar olduğunu başa düşəcəkdir. Erməni tərəfinin günahkar olması həmişə aydındır. Bəli, bu, separatçıların yararlandığı Sovet İttifaqının dağılma dövrü idi. Ermənistan, digər əməllərlə yanaşı, muğdullardan Qarabağdakı dinc Azərbaycan əhalisini məhv etmək üçün istifadə etdi, bütün şəhərləri yer üzündən sildi, heç kimin orada yaşamaması üçün yandırılmış torpaq siyasəti yürüdü. Rus atalar sözündə deyildiyi kimi, “özümə lazım deyil, başqasına da vermərəm”.

- Sizcə, işğala və bu yandırılan yer siyasətinə əsas təkan vərən nə idi?

- Milliyyətçilik, separatizm, əsrlər boyu yaşanan nifrət, fikrimcə, heç nəyə əsaslanmır. Ermənilərin azərbaycanlılara nifrəti təəssüf ki, indi də görünür, həm sosial şəbəkələrdə, həm də mediada. Ancaq bu xalqlar Sovet İttifaqında birlikdə yaşadılar, birgə evliliklər var idi. İndi də Bakıda 30 minə yaxın erməni yaşayır. Sovet İttifaqı dağılmazdan əvvəl ermənilərin nifrəti səsləndi, bu haradan gəldi?! Azərbaycanlılar ermənilərə nə pislilik etmişdi? Heç nə. Əksinə, Azərbaycan həmişə müxtəlif xalqlara ev sahibliyi edib. Və bu gün Azərbaycanda bütün millətlərin nümayəndələri bərabər hüquqlarla yaşayırlar, həm də yaxşı yaşayırlar.

Nəhayət, Azərbaycan ərazilərinin işğalı nəticəsində ən çox itirən erməni tərəfi oldu. Onların torpaqları var, amma istifadə etmədilər, insanlar üçün yaxşı nəse etmədilər. Bakıda Sovet dövründə ermənilərin əla mövqeləri, gözəl həyatı var idi. Heç kim milliyyətinə görə bölünmürdü. Hər şey var idi. Ancaq bu, onlara az göründü. Və Qarabağdakı separatçılıq prosesini başlatmaqla, qonşu xalqın torpaqları ələ keçirməklə onlar öz gələcəklərini uzun onilliklər ərzində məhv etdilər. İndi Azərbaycan öz torpaqlarını qaytarırdı. Ancaq təəssüflər olsun ki, erməni xalqının bəzi beyinlərində, düşüncələrində inqiyam almaq istəyi var. Rusiyada dedikləri kimi, qonşularını sev. Əgər qonşun sənə pis bir şey istəmirsə, onda onu məhv etmək nəyə lazımdır?

Azərbaycana səfərim zamanı vəfat etmiş rus əsilli azərbaycanlı hərbiçi Dmitri Solntsevin bacısı - Yuliya Solntseva ilə söhbət etdim. Yaxın günlərdə rusların 2-ci Qarabağ müharibəsində Azərbaycan üçün necə vuruşduqlarına dair bir hekayəm olacaq. Azərbaycanda müharibə dövründə milliyyətdən asılı olmayaraq hamı bir nəfər kimi vətənləri uğrunda döyüşməyə getməyə hazır idilər. İş o yerə çatdı ki, hamını götürmədilər.

Bu, həqiqətən Vətən müharibəsi idi. Xalqın ruhunda ölkənin ərazi bütövlüyünü qaytarmaq üçün belə bir istək var idi ki, ailələri qətlə yetirilən, öldürülən və evlərindən qovulanlar doğma yurdlarına qayıtsınlar. Əminəm ki, azad



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

olunandan və Azərbaycana qayıtdıqdan sonra Qarabağ çiçəklənən bir bölgəyə çevriləcəkdir. Ermənilər də davakarlıq və qonşularına nifrət nəticəsində nələr itirdiklərini görəcəklər. Bu, onlar üçün ən ağır zərbə olacaq. Ermənistanda bir çox insan Azərbaycanın onlara təmin edəcək zəngin bir ölkə olduğunu, azərbaycanlıların onlara nifrət etmədiyini başa düşür. Axı onlara həmişə deyirdilər: uşaqlar, gəlin dinc yaşayaq, yalnız ərazilərimizi bizə qaytarın. Və azərbaycanlıların indi nifrəti yoxdur. Erməni əhalisindən fərqli olaraq dinc yaşamaq istəyirlər. Azərbaycan ordusunda xidmət edən rus hərbiçilərinin qohumlarının ermənilər tərəfdən təhqirə məruz qoyulduğunu bilirəm - onlar Azərbaycan uğrunda vuruşduqlarına görə. Bu, cəfəngiyyətdir. Çoxmillətli Azərbaycanda vətən hər kəs üçün biridir.

- Əlbəttə ki, Qarabağı bərpa etmək üçün çox vaxt lazım olacaqdır...

- Bəli, bu, çox vaxt aparacaq. Əvvəla, indi bərpasına başlanan bir yol infrastrukturunu yaratmaq lazımdır. Füzulidə hava limanı tikilir, Şuşaya yol çəkilir. Daha geniş miqyaslı tikinti işlərinə başlanacaqdır. Əlbəttə ki, Azərbaycan uzun müddət yalnız öz gücü ilə öhdəsindən gələcəkdir. Ancaq artıq başqa dövlətlərin bu işləri həyata keçirmək üçün necə çalışdığını görürük. İlham Əliyevin təmsil olunduğu ölkə hakimiyyəti ərazilərin sürətlə bərpa olunması və ərazilərdəki müstəsna yaşayış keyfiyyətində maraqlıdır. Əminəm ki, bu, tam təmin ediləcəkdir.

- Olduğunuz digər münasibətdən sonrakı ərazilərlə müqayisədə burada, Azərbaycanın azad edilmiş ərazilərində özünəməxsusluqlar gördünüz mü?

- İşğal zamanı Azərbaycan xalqının tarixinin məqsədyönlü şəkildə məhv edilməsi mənə ən çox heyranət gətirdi. Bu, sözün əsl mənasında, əsas vəzifə olub. Bu torpağın azərbaycanlılara mənsubluğu burada dərin kök salmışdı. Mən əslində, Azərbaycan xalqının tarixinin soyqırımını gördüm. Şübhəsiz ki, onu yer üzündən silmək istəyirdilər, belə ki, burada azərbaycanlıların yaşaması barədə heç bir söz belə deyilmirdi. Heç bir yerdə belə bir şey görmədim. Səthi götürsək, sanki bu torpaqların atom partlayışından sonrakı halda olduğu hissi var. Yuxarıdan vertolyotdan baxırsınızsa, bu fasiləsiz məhv edilmə prosesi xüsusi-lə hiss olunur.

- İndi Ermənistan tərəfi Azərbaycana qaytarılan ərazilərdəki erməni abidələrinin təhlükə al-

ında olduğunu çox güclü şəkildə insrar etməyə davam edir...

- Erməni tərəfi işğal olunmuş ərazilərdə hər şeyi məhv etdi. Və abidələrinin təhdid altında olduğunu söyləmək təcavüzkar bir böhtandır, dezinformasiyadan başqa bir şey deyildir ki, erməni xalqı yənidən həqiqəti təhrif etsin, qurbanın təcavüzkarın yerinə qoyulduğu üçün kədərlənsin. Ancaq nəticə verməyəcək. Azərbaycan xalqı yad mədəniyyət abidələrinin dağıdılması üçün heç vaxt əylənməyəcəkdir. Üstəlik, bu ərazilərdəki xristian kilsələrinin Ermənistanla heç bir əlaqəsi olmasa da, “bəcə-rildiyi”, “erməniləşdirildiyi” də məlumdur. Azərbaycanlılar bir şeyi məhv etmək istəsəydilər, çoxdan edərdilər. Və sonra Bakının tam mərkəzində baxımlı bir erməni kilsəsi olmazdı. Ancaq ermənilər tarixin kökünü tamamilə qopardılar ki, azərbaycanlılardan bəhs etməsin. Yalnız öz adlarının çəkilməsini istəyirlər. Çox güclü bir təzad olduğu ortaya çıxdı - çoxmədəniyyətli Azərbaycan və monoetnik Ermənistan.

Pis xalqlar yoxdur, pis insanlar var. Rusiyada Azərbaycanı tərk edən ermənilərlə danışdım və özləri deyirlər ki, nəyimiz çatışmırdı, bütün bunları təşkil edənlər üçün nəyimiz çatışmırdı? Qarabağ münasibəti səbəbindən vətənlərini Azərbaycanı itirdiklərini söyləyənlər var. Həqiqətən, Azərbaycanda həmişə hamıya xeyir-dua verilib. Yəhudi, rus, erməni - fərqi yoxdur, bəkilirdi, azərbaycanlıdır. Milliyyət yox idi, sadəcə, bütün xalqların nümayəndələrinin məhrəban yaşadığı bir Azərbaycan, çiçəklənən bir respublika idi. Ancaq erməni işğalı ucbatından gördüklərimiz ortaya çıxdı.

Əminəm ki, Qarabağda bar-barlar tərəfindən məhv edilmiş hər şey bərpa olunacaqdır. Və burada əvvəlkindən daha yaxşı olacaq. Eyni zamanda, dünya ictimaiyyətinin Ermənistanın Azərbaycan mədəniyyətini və tarixini məhv etməyə çalışdığını görməsi üçün hər şey ediləcəkdir. Qarabağın tarixi Azərbaycan dövlətçiliyinin bir hissəsidir. Ermənistan buranı Azərbaycan xalqının yaddaşından çıxara bilmədi, 30 ildə heç nə edə bilmədilər. Azərbaycan hər şeyi bərpa etdikdə, erməni tərəfi Qarabağın necə çiçəkləndiyini görəcəkdir. Bunu münasibəti zəminində itirdiklərini başa düşmüş insanlar kimi qəbul etsələr, Azərbaycan onları qucaq açaraq qarşılayacaqdır.

**Müsahibə aldı - Nana Xoştariya
Fotolar - Yevgeni Mixoylov
Tərcümə etdi - Elçin Bayramlı**



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

5 mart

Son səhifə

**Ruslar daha "Lada Niva"
istehsal etməyəcək**



Rusiyanın "AvtoVAZ" avtomobil
Ristehsalçıları "Lada Niva" avto-
mobillərinin istehsalını dayandırıb.
SİA bu barədə "İzvestiya" nəşrinə
istinadən xəbər verir.

Nəşr avtomobil istehsalçılarının dediyinə istinad edərək, "AvtoVAZ" anbarlarında hələ də 193 "Lada Niva" avtomobilinin qaldığını bildirib. Qeyd edilir ki, avtomobilin qiyməti 738 min rubldan başlayır. Avtomobilin "Off-Road" versiyası isə 842 min rubldur. Maraqlıdır ki, "Lada Niva" istehsalının dayandırılmasında "AvtoVAZ"-ın keçmiş dizayneri Valeri Semuşkin "xidməti" olduğu bildirilir. Deyilənə görə, avtomobilin görünüşündən narazı qaldığını bildirən Semuşkinlə həmkarları da razılaşmış.

Maraqlıdır ki, indi ruslar üçün yerli avtomobil almağın yolları daha da sadələşdirilib. İndi daha avtomobil sahibi olmaq üçün sığorta şirkətinə getmək, uzun müddət növbədə durmaq və menecerlərlə ünsiyyət qurmaq qətiyyən lazım deyil. Belə ki, indi bütün bunları reallaşdıracaq elektron siyasət almaq çox asandır.

Ağasəf

**İki evdən qızıl və pul
oğurlayan şəxs həbs olundu**

Xaçmaz rayo-
nunda iki ev-
dən qızıl-zinət əşyaları
və pul oğurlayan şəxs
yaxalanıb. Daxili İşlər
Nazirliyinin mətbuat
xidmətindən AZƏR-
TAC-a verilən məlu-
mata görə, rayon əra-
zisindəki iki evdən qı-
zıl-zinət əşyaları və 2500 manat məbləğində pul oğurla-
maqda şübhəli bilinən şəhər sakini M.Sultanov Xaçmaz
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əmə-
liyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Faktlarla
bağlı rayon polis şöbəsində araşdırma aparılır.



Avtomobil oğurladı, yaxalandı



Abşeron rayonunda avtomobil
oğurlayan şəxs məsuliyyətə cəlb
olunub. Daxili İşlər Nazirliyinin
mətbuat xidmətindən AZƏRTAC-a bildirib-
lər ki, rayon polis idarəsinə müraciət edən
Digah qəsəbə sakini A.Bayramov fevralın
24-də "VAZ-2106" markalı avtomobilinin
qəsəbə ərazisindən qaçırıldığını bildirib.
Nəqliyyat vasitəsinin qaçırmada şü-
bhəli bilinən qəsəbə sakini T.Balaəmiyev
polis əməkdaşlarının keçirdikləri əməli-
yyat-axtarış tədbirləri nəticəsində müəyyən-
ləşdirilərək saxlanılıb. Faktla bağlı araşdır-
ma aparılır.

**Tomas Tuhel
"Çelsi"-nin əsl
hədəfini açıqladı**



"Çelsi"-nin baş məşqçisi
Tomas Tuhel klubun
növbəti mövsüm üçün
planlarından danışdı. Qol.az EPSN-ə
istinadən xəbər verir ki, 47 yaşlı mütə-

xəssis komandasının bütün titullar
üçün mübarizə aparacağını deyib:

"Bəzən reallığı qiymətləndirmək və
boşluqları tez bir zamanda aradan qal-
dırmaq faydalıdır. Bəs, "Mançester Si-

ti"
boşluqları aradan qaldıra bi-
ləcək? Düşünürəm ki, bu, mümkün de-
yil. Gələn mövsüm hamı sıfırdan baş-
layacaq. İdmanda anı yaxaladığınız
təqdirdə ən yaxşı ola bilərsiniz. Əli-
mizdən gələnə etmək istəyirik. İndi
"Çelsi" ilk 4 yerdən birini tutmaq üçün
çalışır. Amma gələn mövsümdən eti-
barən bütün tutullar uğrunda mübarizə
aparacağıq". Qeyd edək ki, "Çelsi" ha-
zırda turnir cədvəlində 44 xalla 5-ci
yerdə qərarlaşır.

**Alimlərdən İDDİA: Zəncəfil
və sarımsaq ömrü uzadır**



Alimlər zəncəfil və sarımsaqdan
istifadənin insanı qocaldan soyuqdəy-
mə prosesinin qarşısının alınmasında
müsbət təsirini təsdiqləyirlər.

"MedikForum" saytında yer alan
məlumatda deyilir ki, araşdırmalara
görə, yaşlaşma insan bədəninin fiziolo-
ji funksiyalarının pisləşməsi ilə xa-
rakterizə olunur və bəzi xəstəliklərlə:
ürək-damar, nevroloji, xərçəng, mad-
dələr mübadiləsinin pozulması ilə əla-
qələndirilir. Oksidləşdirici stres və ilti-
hab yaşlanmanın inkişafına kömək
edir. Aparılan tədqiqatlara istinad
edən "Express" nəşriyyatı zəncəfil və
sarımsaqdan istifadənin bu proseslərə
müqavimətini artırdığını bildirir.

Sarımsaq Tokioda Yakut şirkətinin
təşkil etdiyi qocalma problemlərinə

həsr olunmuş təd-
qiqat konfransında təqdim edilən
nəticələrə görə, sarımsaqdan isti-
fadənin bağırsaqların fəaliyyətini
yaxşılaşdırması ömrün uzanması-
na müsbət təsir göstərir. Alimlər
ədviiyyəli tərəvəzin bağırsaqlar üçün
faydasını sarımsağın tərkibindəki
"yaxşı" bakteriyaları artıran çox-

miqdarlı liflərlə əlaqələndirirlər. Bu
mikroorqanizmlər xərçəng, kəməgillik,
piylənmə və psixi xəstəliklərin yaran-
masına təsir göstərə biləcək toksinləri
ifraz edən zərərli bağırsaqlar bakteriyala-
rı ilə mübarizə aparır.

Zəncəfil. ABŞ-ın Milli Tibb Kitabxana-
sı zəncəfilin ürək-damar sisteminin
vəziyyətinin göstəricilərini yaxşılaşdır-
maq qabiliyyətini təsdiq edən məlu-
matları dərc edib: onun sayəsində triq-
liseridlərin və Aşağı Sıxlıqlı Lipoprote-
inlərdəki (ASL) "pis" xolesterinin sə-
viyyəsi azalır.

"Express" həmçinin xəbər verir ki,
zəncəfil neyrodegenerativ və metabo-
lik pozulmalarla (şəkərli diabet, piylən-
mə) əlaqəli xəstəliklər də daxil olmaqla
bəzi patoloji prosesləri boğmağa və

tənzimləməyə qadirdir.

Zəncəfil və sarımsaq. "Sift Deck
Research Page" dərc olunan tədqiqatın
nəticələri antioksidant və iltihab
əleyhinə təsirlərin sürətli qocalmadan
qoruduğunu təsdiqləyir.

"Əvvəlki işlər, sarımsaqdan istifa-
dənin orqanizmdə oksidləşdirici stresi
azaldan qlutation kimi daxili antioksi-
dantların səviyyəsini artırdığını göstə-
rir. Öz növbəsində zəncəfil də iltihab
əleyhinə təsir göstərir və bu xüsusi-
yətlər qocalma prosesini ləngidir", -
deyə elmi ekspertlər vurğulayıb. Alimlər
zəncəfil və sarımsağın ömrün uzan-
masına təsirini çoxsaylı bioloji aktiv
birlişmənin tərkibi ilə izah edirlər.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

Şəhadətnamə: № 022492

http://www.ses-news.az

http://www.sesqazeti.az

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

**Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.**

Qəzet "Səs"-in komputer mərkəzində yığılır, səhifələnilir.

"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc və SİA agentliklərinin
məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600**